

# Matta 1

## İsa Məsihin nəsil şəcərəsi

### (Luka 3:23-38)

<sup>1</sup>Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi: <sup>2</sup>İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yəhuda və onun qardaşları törədi. <sup>3</sup>Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi. <sup>4</sup>Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. <sup>5</sup>Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi. <sup>6</sup>Yesseydən padşah Davud törədi. Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi. <sup>7</sup>Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi. <sup>8</sup>Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi. <sup>9</sup>Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi. <sup>10</sup>Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi. <sup>11</sup>Babil sürgünü zamanı Yoşiyadan Yekonya və onun qardaşları törədi. <sup>12</sup>Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi. <sup>13</sup>Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi. <sup>14</sup>Azurdan Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi. <sup>15</sup>Elihuddan Eleazar törədi. Eleazardan Mattan törədi. Mattandan Yaqub törədi. <sup>16</sup>Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu. <sup>17</sup>Beləliklə, İbrahimdən Davuda qədər olan bütün nəsilər on dörd nəsildir, Davuddan Babil sürgününə qədər on dörd nəsildir, Babil sürgünündən Məsihə qədər də on dörd nəsildir.

## İsa Məsihin doğulması

### (Luka 2:1-7)

<sup>18</sup>İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. <sup>19</sup>Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. <sup>20</sup>Amma belə düşündüyü halda Rəbbin bir mələyi rüyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. <sup>21</sup>Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək». <sup>22</sup>Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi: <sup>23</sup>«Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». «İmmanuel» «Allah bizimlədir» deməkdir. <sup>24</sup>Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi. <sup>25</sup>Amma Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu.

# Matta 2

## Müdrük adamların ziyarəti

<sup>1</sup>İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrük adamlar şərqdən Yerusəlimə gəlib <sup>2</sup>dedilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik». <sup>3</sup>Padşah Hirod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təlaşa düşdü. <sup>4</sup>Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçıları toplayaraq onlardan Məsihin harada doğulduğunu soruşdu. <sup>5</sup>«Yəhudeyanın Bet-Lexem şəhərində» dedilər. «Çünki peyğəmbər vasitəsilə belə yazılıb: <sup>6</sup>«Ey Yəhuda torpağındakı Bet-Lexem, sən

Yəhuda hökmdarları arasında ən kiçik deyilsən,

Çünki xalqım İsrailə çoban olan

Hökmdar səndən çıxacaq».

<sup>7</sup>Onda Hirod müdrük adamları gizlicə çağırıb onlardan ulduzun göründüyü dəqiq vaxtı öyrəndi. <sup>8</sup>«Gedin, Körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib Ona səcdə qılım» deyərək onları Bet-Lexemə göndərdi. <sup>9</sup>Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, Körpənin olduğu yerin üzərinə çatdıqda dayandı. <sup>10</sup>Onlar ulduzu gördükləri vaxt çox sevindilər. <sup>11</sup>Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər. <sup>12</sup>Sonra rüyada Hirodun yanına qayıtmamaq üçün xəbərdarlıq aldıqlarına görə başqa yolla öz ölkələrinə getdilər.

## Misirə qaçış

<sup>13</sup>Müdrük adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə rüyada görünərək dedi: «Qalx, Körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod Körpəni öldürmək üçün axtarmağa başlayır». <sup>14</sup>Beləliklə, Yusif qalxdı, həmin gecə Körpə ilə anasını götürüb Misirə yollandı. <sup>15</sup>Hirod ölənə qədər orada qaldı. Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi: «Öz Oğlumu Misirdən çağırdım».

<sup>16</sup>Hirod müdrük adamlar tərəfindən axmaq yerinə qoyulduğunu görəndə çox hiddətləndi. O, müdrük adamlardan öyrəndiyi vaxta görə Bet-Lexem və onun ətrafında yaşayan iki və iki yaşdan aşağı körpə oğlan uşaqlarını öldürdü. <sup>17</sup>Beləliklə, Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: <sup>18</sup>«Ramada bir səs eşidildi,

Ağlaşma və böyük fəryad səsləri!

Rəhilə uşaqları üçün ağlayır,

Təsəlli istəmir.

Çünki onlar daha yoxdur».

### **Misirdən Nazaretə dönüş**

<sup>19</sup>Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə rüyada görünüb <sup>20</sup>dedi: «Qalx, Körpə ilə anasını götür, İsrail ölkəsinə qayıt. Çünki Körpənin canını almaq istəyənlər öldü». <sup>21</sup>Yusif qalxdı, Körpə ilə anasını götürüb İsrail ölkəsinə qayıtdı. <sup>22</sup>Amma Arxelanın öz atası Hirodun yerinə Yəhudeya padşahı olduğunu eşidəndə oraya getməyə qorxdı. Rüyada xəbərdarlıq alaraq Qalileya bölgəsinə getdi. <sup>23</sup>Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, peyğəmbərlər vasitəsilə söylənən «Ona Nazaretli deyiləcək» sözü yerinə yetsin deyə baş verdi.

## **Matta 3**

### **Vəftizçi Yəhyanın gəlişi**

**(Mark 1:1-8; Luka 3:1-18; Yəh. 1:19-28)**

<sup>1</sup>O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı. <sup>2</sup>O belə deyirdi: «Tövbə edin! Çünki Səməvi Padşahlıq yaxınlaşıb». <sup>3</sup>Bu o adamdır ki, Yeşaya peyğəmbər onun barəsində demişdi: «Səhrada nida edən səs gəlir:

“Rəbbin yolunu hazırlayın,

Onun keçəcəyi yerləri düz edin”».

<sup>4</sup>Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi. <sup>5</sup>Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordən ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi. <sup>6</sup>Onlar günahlarını etiraf edərək onun tərəfindən İordən çayında vəftiz olunurdu. <sup>7</sup>Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görəndə Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? <sup>8</sup>İndi isə tövbəyə layiq bəhrə verin. <sup>9</sup>Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. <sup>10</sup>Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır. <sup>11</sup>Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir. Mən Onun çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. <sup>12</sup>Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq».

## İsanın vəftiz olunması

(Mark 1:9-11; Luka 3:21-22)

<sup>13</sup>O vaxt İsa Yəhya tərəfindən vəftiz olmaq üçün Qalileyadan İordan çayına, Yəhyanın yanına gəldi. <sup>14</sup>Yəhya Ona mane olmaq istəyərək dedi: «Sən Məni vəftiz etməlisən, Sən niyə mənim yanına gəlirsən?» <sup>15</sup>İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu. <sup>16</sup>İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü. <sup>17</sup>Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam».

## Matta 4

### İsanın sınağa çəkilməsi

(Mark 1:12-13; Luka 4:1-13)

<sup>1</sup>Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı. <sup>2</sup>İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı. <sup>3</sup>O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün». <sup>4</sup>İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır». <sup>5</sup>Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub <sup>6</sup>dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı “Allah Sənə görə mələklərinə əmr edər ki,

Səni əlləri üstündə aparsınlar,

Ayağın bir daşa dəyməsin”

deyə yazılmışdır». <sup>7</sup>İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır». <sup>8</sup>İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi: <sup>9</sup>«Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm». <sup>10</sup>İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». <sup>11</sup>Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi.

### İsa xidmətinə başlayır

(Mark 1:14-15; Luka 4:14-15)

<sup>12</sup>İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı. <sup>13</sup>Nazaretdən çıxıb Zevulun və Naftali bölgəsində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı. <sup>14</sup>Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi: <sup>15</sup>«Zevulun və Naftali bölgələri,

Dənizkənarı yol,

İordan çayının o biri tayı,

Müxtəlif millətlər yaşayan Qalileya –

<sup>16</sup>Zülmətdə yaşayan xalq

Möhtəşəm bir işıq gördü.

Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə

Nur doğdu».

<sup>17</sup>O vaxtdan İsa vəz edib belə deməyə başladı: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb».

### **İlk şagirdlər**

**(Mark 1:16-20; Luka 5:1-11)**

<sup>18</sup>İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. <sup>19</sup>İsa onlara dedi: «Ardınca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». <sup>20</sup>Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. <sup>21</sup>İsa oradan irəli gedib başqa iki qardaşı – Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar ataları Zavdayla birlikdə qayıqda torlarını düzəldirdilər. İsa onları çağırdı. <sup>22</sup>Onlar da dərhal qayığı və atalarını qoyub Onun ardınca getdilər.

### **İsa xəstələrə şəfa verir**

**(Mark 3:7-12; Luka 6:17-19)**

<sup>23</sup>İsa bütün Qalileyanı gəzir, onların sinaqoqlarında öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, xalq arasında hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi.

<sup>24</sup>Onun haqqındakı xəbər bütün Suriyaya yayıldı. Ona görə də İsanın yanına hər cür xəstəlik və iztirab çəkənləri, cinlərə tutulmuşları, epileptikləri və iflicləri gətirdilər. O da onlara şəfa verdi. <sup>25</sup>Qalileyadan, Dekapolis bölgəsindən, Yerusəlimdən, Yəhudeyadan və İordan çayının o biri tayından böyük izdihamlar İsanın ardınca gedirdi.

# Matta 5

## İsannın Dağüstü vəzi

<sup>1</sup>İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. <sup>2</sup>İsa danışmağa başlayıb onları öyrədərək dedi:

### Bəxtiyar olanlar

#### (Luka 6:20-23)

<sup>3</sup>«Nə bəxtiyardır ruhən yoxsullar!

Çünki Səmavi Padşahlıq onlarındır.

<sup>4</sup>Nə bəxtiyardır yaşlı olanlar!

Çünki onlar təsəlli tapacaq.

<sup>5</sup>Nə bəxtiyardır həlimlər!

Çünki onlar yer üzünü irs alacaq.

<sup>6</sup>Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar!

Çünki onlar doyacaq.

<sup>7</sup>Nə bəxtiyardır mərhəmətli olanlar!

Çünki onlara mərhəmət ediləcək.

<sup>8</sup>Nə bəxtiyardır ürəyi təmiz olanlar!

Çünki onlar Allahı görəcək.

<sup>9</sup>Nə bəxtiyardır sülhyaradanlar!

Çünki onlar Allahın övladları adlanacaq.

<sup>10</sup>Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər!

Çünki Səmavi Padşahlıq onlarındır.

<sup>11</sup>İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! <sup>12</sup>Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər.

## **Duz və nur**

<sup>13</sup>Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanır? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz. <sup>14</sup>Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. <sup>15</sup>Heç kim çırağı yandırır qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın.

<sup>16</sup>Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.

## **Qanun və Peyğəmbərlər**

<sup>17</sup>Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. <sup>18</sup>Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. <sup>19</sup>Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq.

<sup>20</sup>Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz.

## **Hirs və qətl**

<sup>21</sup>Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. <sup>22</sup>Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. <sup>23</sup>Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, <sup>24</sup>qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. <sup>25</sup>Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. <sup>26</sup>Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.

## **Zina və boşanma**

<sup>27</sup>“Zina etmə” deyildiyini eşitmisiniz. <sup>28</sup>Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. <sup>29</sup>Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. <sup>30</sup>Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır. <sup>31</sup>“Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir. <sup>32</sup>Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir.

## And içmək

<sup>33</sup>Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmişiniz. <sup>34</sup>Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır; <sup>35</sup>nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. <sup>36</sup>Başına da and içmə, çünki sən həтта bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən. <sup>37</sup>Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandır.

## Düşmənlərinizi sevin

### (Luka 6:27-36)

<sup>38</sup>“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmişiniz. <sup>39</sup>Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. <sup>40</sup>Səni məhkəməyə verib köynəyini götürmək istəyəndə üst paltarını da ver. <sup>41</sup>Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get. <sup>42</sup>Səndən bir şey diləyəndə ver, səndən borc istəyəni geri qaytarma. <sup>43</sup>“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmişiniz. <sup>44</sup>Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. <sup>45</sup>Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşılardan üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. <sup>46</sup>Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyiğanlar da belə etmirmi? <sup>47</sup>Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütprəstlər də belə etmirmi? <sup>48</sup>Ona görə də Səməvi Atanız kamil olduğu kimi siz də kamil olun.

## Matta 6

### Sədəqə vermək

<sup>1</sup>Ehtiyatlı olun, siz saleh iş görəndə bunu insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız. <sup>2</sup>Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə. Çünki adamlar onları izzətləndirsin deyər ikiüzlülər sinaqoqlarda və küçələrdə belə edirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. <sup>3</sup>Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin. <sup>4</sup>Belə ki verdiyin sədəqə gizli qalsın. Gizləndə olanı görəndə Atan səni mükafatlandıracaq.

### Necə dua etməli

### (Luka 11:2-4)

<sup>5</sup>Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyər sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevir. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. <sup>6</sup>Amma sən dua etdiyiniz zaman öz otağına gir və qapını örtüb gizləndə olan Atana dua et. Gizləndə olanı görəndə Atan səni mükafatlandıracaq. <sup>7</sup>Dua



edəndə bütprəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. <sup>8</sup>Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondən diləməzdən əvvəl bilir. <sup>9</sup>Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız,

Adın müqəddəs tutulsun,

<sup>10</sup>Padşahlığın gəlsin,

Göydə olduğu kimi

Yerdə də Sənin iradəən olsun.

<sup>11</sup>Gündəlik çörəyimizi bizə bu gün ver.

<sup>12</sup>Bizə borclu olanları bağışladığımız kimi

Bizim borclarımızı da bağışla.

<sup>13</sup>Bizi sınağa çəkmə,

Lakin bizi şər olandən xilas et.

Çünki padşahlıq, qüdrət və izzət

Əbədi olaraq Sənidir. Amin.”

<sup>14</sup>Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səməvi Atanız da sizi bağışlayar.

<sup>15</sup>Amma siz başqa insanları bağışlamasınız, Atanız da sizin təqsirlərinizi bağışlamaz.

## **Oruc**

<sup>16</sup>Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. <sup>17</sup>Amma sən oruc tutanda başına yağ çək və üzünü yu. <sup>18</sup>Belə ki insanlara deyil, gizləndə olan Atana oruclu görünəsən. Gizləndə olanı görən Atan səni mükafatlandıracaq.

## **Səməvi xəzinələr**

**(Luka 11:34-35; 12:33-34; 16:13)**

<sup>19</sup>Yer üzündə özünü xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar. <sup>20</sup>Bunun yerinə özünü göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar. <sup>21</sup>Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq. <sup>22</sup>Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün

bədənin də nurlu olacaq. <sup>23</sup>Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür! <sup>24</sup>Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiz.

## **Qayğı çəkməyin**

**(Luka 12:22-32)**

<sup>25</sup>Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi? <sup>26</sup>Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səməvi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? <sup>27</sup>Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? <sup>28</sup>Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. <sup>29</sup>Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. <sup>30</sup>Ey iman az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? <sup>31</sup>Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?” deyə qayğı çəkməyin. <sup>32</sup>Çünki büt-pərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səməvi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. <sup>33</sup>Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. <sup>34</sup>Beləliklə, sabahın qaygısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir!

## **Matta 7**

### **Mühakimə etməyin**

**(Luka 6:37-42)**

<sup>1</sup>Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. <sup>2</sup>Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. <sup>3</sup>Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? <sup>4</sup>Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!” <sup>5</sup>Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görürsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar. <sup>6</sup>Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar.

### **Dua haqqında təlim**

**(Luka 11:9-13)**

<sup>7</sup>Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. <sup>8</sup>Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. <sup>9</sup>Aranızdan kimsə oğlu ondan çörək

diləsə, ona daş verərmi? <sup>10</sup>Ya da balıq diləsə, ona ilan verərmi? <sup>11</sup>Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondən diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir! <sup>12</sup>İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur.

### **Dar qapı və geniş qapı**

**(Luka 13:24)**

<sup>13</sup>Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. <sup>14</sup>Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır.

### **Ağac və bəhrə**

**(Mat. 12:33-35; Luka 6:43-46; 13:25-27)**

<sup>15</sup>Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. <sup>16</sup>Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? <sup>17</sup>Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verir. <sup>18</sup>Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. <sup>19</sup>Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar. <sup>20</sup>Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız. <sup>21</sup>Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səməvi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək. <sup>22</sup>O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmədikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?” <sup>23</sup>Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!”

### **Ağıllı bənnə və ağılsız bənnə**

**(Luka 6:47-49)**

<sup>24</sup>Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir. <sup>25</sup>Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təmali qaya üzərində qurulub. <sup>26</sup>Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir. <sup>27</sup>Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yığılması bir müsibət olar». <sup>28</sup>İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, <sup>29</sup>çünki onlara öz ilahiyyətçiləri kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi.

## Matta 8

### İsa bir cüzamlıya şəfa verir

(Mark 1:40-45; Luka 5:12-16)

<sup>1</sup>İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi. <sup>2</sup>Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı. <sup>3</sup>İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu. <sup>4</sup>İsa ona dedi: «Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar».

### Yüzbaşının imanı

(Luka 7:1-10)

<sup>5</sup>İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı: <sup>6</sup>«Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox izzət çəkir». <sup>7</sup>İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm». <sup>8</sup>Yüzbaşı cavab verərək dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq. <sup>9</sup>Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». <sup>10</sup>Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim. <sup>11</sup>Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səməvi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq. <sup>12</sup>Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırması olacaq». <sup>13</sup>Sonra İsa yüzbaşıya dedi: «Get, qoy sənin imanına görə olsun». Yüzbaşının xidmətçisi də o saat sağaldı.

### İsa çox adama şəfa verir

(Mark 1:29-34; Luka 4:38-41)

<sup>14</sup>İsa Peterin evinə gəldi. Onun qayınanasının qızdırma içində yatdığını gördü. <sup>15</sup>İsa onun əlinə toxundu və qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmət etməyə başladı. <sup>16</sup>Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsanın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi. <sup>17</sup>Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi: «Bizim xəstəliklərimizi O çəkdi,

Naxoşluqlarımızı Öz üzərinə götürdü».

## **İsanın şagirdi olmaq nə deməkdir**

**(Luka 9:57-62)**

<sup>18</sup>İsa ətrafında izdihamı gördükdə əmr verdi ki, o biri sahilə keçsin. <sup>19</sup>Bu zaman bir ilahiyatçı Ona yaxınlaşıb dedi: «Müəllim! Sən hara getsən, Sənin ardınca gedəcəyəm».

<sup>20</sup>İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur». <sup>21</sup>Şagirdlərindən bir başqası İsayə dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». <sup>22</sup>İsa ona dedi: «Ardınca gəl. Qoy ölümlər öz ölümlərini dəfn etsin».

## **İsa tufanı yatırır**

**(Mark 4:35-41; Luka 8:22-25)**

<sup>23</sup>İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi. <sup>24</sup>Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı. <sup>25</sup>Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!» <sup>26</sup>İsa onlara «Ey iman az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü. <sup>27</sup>Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?»

## **Cinə tutulmuş iki nəfər sağaldılar**

**(Mark 5:1-20; Luka 8:26-39)**

<sup>28</sup>İsa o biri sahilə yerləşən Qadaralıların diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi. <sup>29</sup>Budur, onlar bağırtdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?» <sup>30</sup>Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı. <sup>31</sup>Cinlər İsayə yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər». <sup>32</sup>İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu. <sup>33</sup>Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər şeyi və cinə tutulmuş adamların başına gələn əhvalatı xəbər verdilər. <sup>34</sup>Bundan sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona yalvardılar ki, onların bölgəsindən çıxsın.

## **Matta 9**

### **İsa iflicə şafa verir**

**(Mark 2:1-12; Luka 5:17-26)**

<sup>1</sup>İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi. <sup>2</sup>Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli ol, oğlum, günahların bağışlandı». <sup>3</sup>Onda bəzi ilahiyatçılar öz-özünə dedilər: «Bu Adam

küfr danışır». <sup>4</sup>Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə ürəyinizdə pis şeylər fikirləşirsiniz? <sup>5</sup>Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək? <sup>6</sup>Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!» <sup>7</sup>Xəstə qalxıb evinə getdi. <sup>8</sup>Xalq bunu gördükdə qorxdı və insanlara bu cür səlahiyyət verən Allaha izzətləndirdi.

## **Matta şagirdlərə qoşulur**

**(Mark 2:13-17; Luka 5:27-32)**

<sup>9</sup>İsa oradan keçəndə vergi yığılan yerdə oturan Matta adlı bir adamı görüb ona dedi: «Ardınca gəl». O da durub İsanın ardınca getdi. <sup>10</sup>İsa evdə süfrəyə oturanda bir çox vergiyiğanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. <sup>11</sup>Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyiğanlar və günahkarlarla birgə yemək yeyir?» <sup>12</sup>Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. <sup>13</sup>Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm».

## **Oruc barəsindəki sual**

**(Mark 2:18-22; Luka 5:33-39)**

<sup>14</sup>O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?» <sup>15</sup>İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar. <sup>16</sup>Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. <sup>17</sup>Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldurulur; onda hər ikisi qorunar».

## **Qızın dirilməsi və qadının şəfa tapması**

**(Mark 5:21-43; Luka 8:40-56)**

<sup>18</sup>Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcə qılıraq dedi: «Qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan, yaşayacaq». <sup>19</sup>İsa qalxıb şagirdləri ilə onun ardınca getdi. <sup>20</sup>Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu. <sup>21</sup>Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram». <sup>22</sup>İsa da dönüb onu görərək dedi: «Cəsəətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı. <sup>23</sup>İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü <sup>24</sup>və dedi: «Çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsayə güldülər. <sup>25</sup>Amma camaat çölə çıxarılanda İsa

içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı. <sup>26</sup>Bu xəbər o torpağın hər tərəfinə yayıldı.

### **İki kor ilə bir lal sağaldılır**

<sup>27</sup>İsa oradan keçərkən iki kor adam Onun ardınca gələrək qışqırırdı: «Ey Davud Oğlu! Bizə rəhm elə!» <sup>28</sup>Evə girdikdə korlar Onun yanına gəldilər. İsa onlara dedi: «Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb». <sup>29</sup>O zaman İsa onların gözlərinə toxunaraq dedi: «Sizə imanınıza görə olsun». <sup>30</sup>Onların gözləri açıldı. İsa «baxın heç kim bu barədə bilməsin» deyərək onlara ciddi tapşırırdı. <sup>31</sup>Onlar isə çıxıb Onun haqqındakı xəbəri o torpağın hər tərəfinə yaydılar. <sup>32</sup>Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər. <sup>33</sup>Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi». <sup>34</sup>Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur».

### **Məhsul çox, işçilər az**

<sup>35</sup>İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səməvi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. <sup>36</sup>Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər. <sup>37</sup>O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır. <sup>38</sup>Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin».

## **Matta 10**

### **On İki şagirdə verilən vəzifə**

**(Mark 3:13-19; 6:7-13; Luka 6:12-16; 9:1-6; 10:1-12)**

<sup>1</sup>İsa On İki şagirdini yanına çağıraraq onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər. <sup>2</sup>Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya, <sup>3</sup>Filip və Bartalmay, Tomas və vergiyiğan Matta, Halfay oğlu Yaqub və Tadday, <sup>4</sup>Kənançı Şimon və İsayə xəyanət edən Yəhuda İskaryot. <sup>5</sup>İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin, <sup>6</sup>amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin. <sup>7</sup>Getdiyiniz yerlərdə “Səməvi Padşahlıq yaxınlaşıb” deyərək vəz edin. <sup>8</sup>Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin. <sup>9</sup>Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis götürün. <sup>10</sup>Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir. <sup>11</sup>Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın. <sup>12</sup>O evə girərkən ev sakinlərini salamlayın. <sup>13</sup>Əgər ev layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın. <sup>14</sup>Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə, o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu

çırpın. <sup>15</sup>Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin halından daha asan olacaq.

### **Şagirdlərin sıxıntıları**

**(Mark 13:9-13; Luka 21:12-17)**

<sup>16</sup>Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrük və göyərçin kimi məsum olun. <sup>17</sup>İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılacaq. <sup>18</sup>Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız. <sup>19</sup>Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək, <sup>20</sup>çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur. <sup>21</sup>Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. <sup>22</sup>Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq. <sup>23</sup>Sizi bir şəhərdə təqib edəndə başqasına qaçın. Çünki sizə doğrusunu deyirəm: siz İsrail şəhərlərini dolaşib-qurtarmamış Bəşər Oğlu gələcək. <sup>24</sup>Şagird müəllimindən, qul da ağasından üstün deyil. <sup>25</sup>Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər!

### **Kimdən qorxmalı**

**(Luka 12:2-9)**

<sup>26</sup>Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmıyacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. <sup>27</sup>Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin. <sup>28</sup>Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun. <sup>29</sup>İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz. <sup>30</sup>Sizin başınızdakı saçlar belə, sayılıb. <sup>31</sup>Ona görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz. <sup>32</sup>İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm. <sup>33</sup>Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm.

### **İsaya layiq olmaq**

**(Luka 12:51-53; 14:26-27)**

<sup>34</sup>Düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm. <sup>35</sup>Çünki Mən oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm. <sup>36</sup>“İnsanın düşməni öz ev əhli olacaq”.

<sup>37</sup>Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil. <sup>38</sup>Çarmıxını götürüb ardımca gəlməyən kəs də Mənə layiq deyil. <sup>39</sup>Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu



qoruyacaq. <sup>40</sup>Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər. <sup>41</sup>Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq. <sup>42</sup>Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq».

## Matta 11

### İsa Məsih və Vəftizçi Yəhya

(Luka 7:18-35)

<sup>1</sup>İsa On İki şagirdinə nəsihət verib qurtarandan sonra öyrədərək vəz etmək üçün onların şəhərlərinə getdi. <sup>2</sup>Yəhya isə Məsihin işlərini zindənda eşidərək öz şagirdlərini göndərüb <sup>3</sup>Ondan soruşdu: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?» <sup>4</sup>İsa onlara belə cavab verdi: «Gedin, eşidib gördüklərinizi Yəhyaya bildirin: <sup>5</sup>korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölümlər dirilir və yoxsullara Müjdə yayılır. <sup>6</sup>Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!» <sup>7</sup>Onlar gedərkən İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı? <sup>8</sup>Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma nəfis toxunmuş paltar geyənlər padşahların saraylarında qalır. <sup>9</sup>Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə. <sup>10</sup>Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sənin önündə Öz elçimi göndərirəm,

O Sənin qabağında yolunu hazırlayacaq”.

<sup>11</sup>Sizə doğrusunu deyirəm: qadıncadan doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün olan meydana çıxmayıb. Amma Səməvi Padşahlıqda ən kiçik olan ondan üstündür. <sup>12</sup>Vəftizçi Yəhyanın günlərindən indiyə qədər Səməvi Padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir. <sup>13</sup>Çünki bütün Peyğəmbərlər və Qanun Yəhyaya qədər peyğəmbərlik etdi. <sup>14</sup>Əgər onu qəbul etmək istəyirsinizsə, gəlməli olan İlyas odur. <sup>15</sup>Qulağı olan eşitsin! <sup>16</sup>Bəs bu nəslə nəyə bənzədim? O, bazar meydanlarında oturan və “Biz sizə tütək çaldıq, sizə oynamadınız.

Biz mərsiyələr oxuduq, sizə matəm tutmadınız”

deyib başqalarını səsləyən uşaqlara bənzəyir. <sup>17</sup>Bəs bu nəslə nəyə bənzədim? O, bazar meydanlarında oturan və “Biz sizə tütək çaldıq, sizə oynamadınız.

Biz mərsiyələr oxuduq, sizə matəm tutmadınız”

deyib başqalarını səsləyən uşaqlara bənzəyir. <sup>18</sup>Çünki Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və onlar deyirlər: “O, cinə tutulmuşdur”. <sup>19</sup>Bəşər Oğlu gəldikdə yeyib-içdi və onlar deyirlər: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyiğanlara və günahkarlara dost oldu!” Amma hikmət öz əməlləri ilə təsdiq olunur».

## Tövbə etməyən şəhərlər

### (Luka 10:13-15)

<sup>20</sup>Onda İsa bir çox möcüzələr göstərdiyi şəhərləri tövbə etmədikləri üçün məzəmmət etməyə başladı. <sup>21</sup>«Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdilər. <sup>22</sup>Amma sizə deyirəm: qiyamət günü Sur və Sidonun halı sizinkindən daha asan olacaq. <sup>23</sup>Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. Çünki səndə baş vermiş möcüzələr Sodomda olsaydı, o bu günə qədər durardı. <sup>24</sup>Ancaq Mən sizə deyirəm: qiyamət günü Sodom diyarının halı səninkindən daha asan olacaq».

## Yorğunlara Müjdə

### (Luka 10:21-22)

<sup>25</sup>O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. <sup>26</sup>Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi. <sup>27</sup>Atam tərəfindən hər şey Mənim ixtiyarına verildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz. <sup>28</sup>Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm. <sup>29</sup>Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. <sup>30</sup>Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür».

## Matta 12

### Şənbə günü haqqında təlim

#### (Mark 2:23-28; Luka 6:1-5)

<sup>1</sup>O vaxtlar İsa bir Şənbə günü taxıl zəmiləri arasından keçirdi. Şagirdləri ac idi və sünülləri qırıb yeməyə başladılar. <sup>2</sup>Fariseylər bunu görüb Ona dedilər: «Budur, şagirdlərin Şənbə günü qadağan olunan işləri görürlər». <sup>3</sup>İsa onlara dedi: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmi? <sup>4</sup>O, Allahın evinə girdi; ona və yanındakılara deyil, yalnız kahinlərə yeməyə icazə verilən təqdis çörəklərini yedilər. <sup>5</sup>Eləcə də Qanunda oxumamısınız ki, kahinlər məbəddə Şənbəni pozurlar, lakin təqsirsiz sayılırlar? <sup>6</sup>Amma sizə deyirəm ki, məbəddən daha üstün Olan buradadır. <sup>7</sup>Əgər siz “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını bilsəydiniz, təqsirsizləri məhkum etməzdiniz. <sup>8</sup>Ona görə ki Bəşər Oğlu Şənbə gününün Sahibidir».

## **Əli qurumuş adamın şəfası**

**(Mark 3:1-6; Luka 6:6-11)**

<sup>9</sup>İsa oradan ayrılıb onların sinaqoquna girdi. <sup>10</sup>Budur, orada əli qurumuş bir adam var idi. Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə «Şənbə günü şəfa verməyə icazə varmı?» deyə soruşdular. <sup>11</sup>İsa onlara belə cavab verdi: «Hansınızın bir qoyunu olarsa və qoyun Şənbə günü çuxura düşərsə, onu tutub çıxartmaz? <sup>12</sup>İnsan qoyundan nə qədər dəyərlidir! Beləliklə, Şənbə günü xeyirxah iş görməyə icazə var». <sup>13</sup>Sonra İsa adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıdıb o biri əli kimi sağlam oldu. <sup>14</sup>Farisəylər çıxıb İsanı necə məhv etmək barədə məsləhətləşdilər.

## **Allahın seçdiyi Qul**

<sup>15</sup>İsa bunu bilib oradan uzaqlaşdı. Böyük bir izdiham Onun ardınca getdi və İsa onların hamısına şəfa verdi. <sup>16</sup>Amma onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər. <sup>17</sup>Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi: <sup>18</sup>«Budur, Mənim seçdiyim Qulum!

Mənə sevimlidir, könlüm Ondən razıdır.

Mən Öz Ruhumu Onun üzərinə qoyacağam.

O, millətlərə ədalət elən edəcək.

<sup>19</sup>O nə mübahisə, nə də fəryad edəcək.

Küçələrdə heç kim Onun səsini eşitməyəcək.

<sup>20</sup>Ədaləti zəfərə çatdırana qədər

Əzilmiş qamışı qırmayacaq,

Tüstülənən piltəni söndürməyəcək.

<sup>21</sup>Millətlər Onun adına ümid bağlayacaq».

## **İsa və Baal-Zevul**

**(Mark 3:20-30; Luka 6:43-45; 11:14-23)**

<sup>22</sup>Ondan sonra İsanın yanına cinə tutulmuş kor və lal bir adamı gətirdilər. İsa ona şəfa verdi. Beləcə o danışmağa və görməyə başladı. <sup>23</sup>Bütün xalq «Bu, Davudun Oğlu deyilmi?» deyə mat qaldı. <sup>24</sup>Lakin farisəylər bunu eşitdikdə dedilər: «Bu Adam ancaq cinlərin başçısı Baal-Zevulun gücü ilə cinləri qovur». <sup>25</sup>Farisəylərin nə düşündüklərini bilən İsa onlara dedi: «Öz daxilindən bölünmüş hər padşahlıq viran qalar və öz

daxilindən bölünmüş hər şəhər yaxud ev davam gətirməz. <sup>26</sup>Əgər Şeytan Şeytanı qovarsa, özü daxilindən bölünmüş olur. Bu vəziyyətdə onun padşahlığı necə davam gətirər? <sup>27</sup>Əgər Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız kimin gücü ilə qovur? Buna görə də onlar sizin hakimləriniz olacaq. <sup>28</sup>Lakin Mən cinləri Allahın Ruhunu ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib. <sup>29</sup>Bir kimsə güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan onun malını necə qarət edə bilər? Gərək o adamın əvvəlcə əl-qolunu bağlasın, sonra evini qarət etsin. <sup>30</sup>Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır. <sup>31</sup>Buna görə sizə deyirəm: hər bir günah və hər bir küfr insanlara bağışlanacaq; amma Ruha qarşı küfr bağışlanmayacaq. <sup>32</sup>Kim Bəşər Oğluna qarşı söz söyləyərsə, bağışlanacaq; amma kim Müqəddəs Ruha qarşı söyləyərsə, nə bu dövrdə bağışlanacaq, nə də gələcək dövrdə. <sup>33</sup>Ya ağaca yaxşı, bəhrəsinə də yaxşı deyin yaxud ağaca pis, bəhrəsinə də pis deyin; çünki ağac bəhrəsindən tanınır. <sup>34</sup>Ey gürzələr nəslə, siz pis olduğunuz halda necə yaxşı şeylər söyləyə bilərsiniz? Çünki ürək doluluğundan ağız danışar. <sup>35</sup>Yaxşı adam yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adam isə pislik xəzinəsindən pis şeylər çıxarır. <sup>36</sup>Mən sizə deyirəm: insanlar söylədikləri hər boş söz üçün qiyamət günü hesab verəcəklər. <sup>37</sup>Çünki öz sözlərinə görə haqq qazanacaq və öz sözlərinə görə məhkum olunacaq».

### **Yunus peyğəmbərin əlaməti**

**(Mat. 16:1-4; Mark 8:11-12; Luka 11:24-26; 29-32)**

<sup>38</sup>O zaman bəzi ilahiyyatçılar və fariseylər İsayaya dedilər: «Müəllim, Səndən bir əlamət görmək istəyirik». <sup>39</sup>İsa onlara belə cavab verdi: «Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunus peyğəmbərin əlamətindən başqa heç bir əlamət verilməyəcək. <sup>40</sup>Çünki Yunus üç gün-üç gecə nəhəng balığın qarınında necə qalmışdısa, Bəşər Oğlu da üç gün-üç gecə yerin bağrında elə qalacaq. <sup>41</sup>Nineva xalqı qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır. <sup>42</sup>Cənub mələkəsi qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır. <sup>43</sup>Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə dolaşar, rahatlıq axtarar, lakin tapmaz. <sup>44</sup>O zaman deyər: “Çıxdığım evə dönüm”. Evə qayıdanda onu boş, süpürülmüş və səliqə-sahman içində görər. <sup>45</sup>Bu vaxt o gedib özündən daha betər yeddi başqa ruhu özü ilə götürər. Onlar da oraya girib məskunlaşar. Onda bu adamın axırı əvvəlkindən daha pis olar. Bu pis nəslin də başına belə iş gələcək».

### **İsanın anası və qardaşları kimdir?**

**(Mark 3:31-35; Luka 8:19-21)**

<sup>46</sup>İsa camaatla söhbət edəndə anası və qardaşları bayırda durub Onunla danışmaq istəyirdilər. <sup>47</sup>Bir nəfər İsayaya dedi: «Budur, anan və qardaşların bayırda dayanıb Səninlə danışmaq istəyirlər». <sup>48</sup>Amma İsa bu sözü söyləyəndə cavab verib dedi: «Mənim anam və qardaşlarım kimlərdir?» <sup>49</sup>Əlini şagirdlərinə doğru uzadaraq dedi: «Mənim anam və

qardaşlarım bunlardır. <sup>50</sup>Çünkü kim göylərdə olan Atamın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».

## Matta 13

### Səpilən toxum məsəli

(Mark 4:1-20; Luka 8:4-15)

<sup>1</sup>O gün İsa evdən çıxdı və gedib göl kənarında oturdu. <sup>2</sup>Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib oturdu və bütün izdiham sahildə durdu. <sup>3</sup>İsa onlara məsəllərlə bir çox şey öyrədərək dedi: «Bir əkinçi toxum səpməyə çıxdı. <sup>4</sup>Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənədi. <sup>5</sup>Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerlərə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi. <sup>6</sup>Lakin günəş doğanda qarsalandı və kökləri olmadığına görə qurudu. <sup>7</sup>Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu. <sup>8</sup>Başqaları isə münbit torpağa düşdü. Bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verdi. <sup>9</sup>Qulağı olan eşitsin!» <sup>10</sup>Şagirdlər İsayə yaxınlaşıb dedilər: «Nə üçün onlara məsəllərlə danışırsan?» <sup>11</sup>O isə onlara belə cavab verdi: «Səməvi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir. <sup>12</sup>Çünkü kimin varırsa, ona daha çox veriləcək və o, bolluq içində olacaq. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq. <sup>13</sup>Mənim onlarla məsəllərlə danışmağımın məqsədi budur ki, “gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər və anlamazlar”. <sup>14</sup>Yeşaya peyğəmbərin onlar üçün dediyi bu sözlər yerinə yetir: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız,

Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.

<sup>15</sup>Çünkü bu xalqın ürəyi kütləşdi,

Qulaqları ağır eşitdi,

Gözlərini yumdular ki,

Gözləri ilə görməsinlər,

Qulaqları ilə eşitməsinlər,

Ürəkləri ilə anlamasınlar

Və Mənə sarı dönməsinlər ki,

Mən onlara şafa verim”.

<sup>16</sup>Amma sizin gözləriniz nə bəxtiyardır, çünki görür və qulaqlarınız nə bəxtiyardır, çünki eşidir! <sup>17</sup>Sizə doğrusunu deyirəm: bir çox peyğəmbərlər və saleh adamlar sizin gördüklərinizi görməyi arzuladılar, amma görmədilər, eşitdiklərinizi eşitməyi arzuladılar,

amma eşitmədilər. <sup>18</sup>İndi əkinçi barədə məsəlin izahını dinləyin: <sup>19</sup>kim Səməvi Padşahlıqla bağlı kəlamı eşidib anlamırsa, şər olan gəlib onun ürəyində səpilmiş olanı oğurlayır. Yol kənarına səpilən toxum budur. <sup>20</sup>Daş-kəsəkli yerlərə səpilən isə kəlamı eşidir və dərhal sevinclə qəbul edir. <sup>21</sup>Lakin onda kök olmadığına görə dözümü az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılır. <sup>22</sup>Tikanlar arasına səpilən odur ki, kəlamı eşidir, lakin bu dövrün qayğıları və var-dövlətin aldadcılığı kəlamı boğur və kəlam barsız olur. <sup>23</sup>Münbit torpağa səpilənsə odur ki, kəlamı eşidir, anlayır və doğrudan da, səmərə – bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verir».

### **Dəlicə və buğda məsəli**

<sup>24</sup>İsa onlara başqa bir məsəl də çəkdi: «Səməvi Padşahlıq tarlasına yaxşı toxum səpmiş bir adama bənzəyir. <sup>25</sup>Adamlar yatanda onun düşməni gəlib buğdaların arasına dəlicə səpib getdi. <sup>26</sup>Buğda böyüyüb bəhrə verəndə dəlicələr də göründü. <sup>27</sup>Ev sahibinin qulları gəlib ona belə dedilər: “Ağa, sən tarlana yaxşı toxum səpmədinmi? Bəs bu dəlicə haradan əmələ gəldi?” <sup>28</sup>O isə qullara dedi: “Bunu düşmən etmişdir”. Qullar da ona dedilər: “İstəyirsənmi gedib onları çıxaraq?” <sup>29</sup>O dedi: “Yox, çünki dəlicələri çıxarkən onlarla birgə buğdanı da qopararsınız. <sup>30</sup>Qoy biçinə qədər hər ikisi birlikdə böyüsün. Biçin vaxtı mən biçinçilərə deyəcəyəm: «Əvvəlcə dəlicələri toplayın və yandırmaq üçün onlardan dərz bağlayın, buğdanı isə anbarlarıma toplayın»».

### **Xardal toxumu və maya məsəlləri**

**(Mark 4:30-34; Luka 13:18-21)**

<sup>31</sup>İsa onlara başqa bir məsəl də danışaraq dedi: «Səməvi Padşahlıq bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir. <sup>32</sup>Xardal toxumu bütün toxumların ən kiçiyi olsa da, böyüdükdə bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki göydə uçan quşlar gəlib onun budaqlarında yuva qurur». <sup>33</sup>İsa onlara başqa bir məsəl də söylədi: «Səməvi Padşahlıq xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır». <sup>34</sup>İsa bütün bu şeyləri xalqa məsəllərlə söyləyirdi və onlara məsəlsiz heç bir şey söyləməzdi ki, <sup>35</sup>peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin: «Ağzımı məsəllərlə açacağam,

Dünya yaranandan bəri

Gizli qalan şeyləri bəyan edəcəyəm».

### **Dəlicə və buğda məsəlinin izahı**

<sup>36</sup>O zaman İsa xalqdan ayrılıb evə girdi. Şagirdləri Onun yanına gəlib dedilər: «Tarladakı dəlicələr məsəlini bizə izah et». <sup>37</sup>Cavabında İsa dedi: «Yaxşı toxumu səpən Bəşər Oğludur. <sup>38</sup>Tarla isə dünyadır. Yaxşı toxum Padşahlığın övladlarıdır. Dəlicə isə şər olanın övladlarıdır. <sup>39</sup>Dəlicələri səpmiş olan düşmən iblisdir. Biçin dövrün sonudur və biçinçilər isə mələklərdir. <sup>40</sup>Dəlicələr toplanıb alovla yandırıldığı kimi bu dövrün sonunda da belə olacaq. <sup>41</sup>Bəşər Oğlu mələklərini göndərəcək, onlar da pis yola çəkən

bütün şeyləri və qanunsuzluq edənləri Onun Padşahlığından toplayacaq <sup>42</sup>və onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıçırtısı olacaq. <sup>43</sup>O zaman salehlər özlərinin Atasının Padşahlığında günəş kimi parlayacaqlar. Qulağı olan eşitsin!

### **Dəfinə və mirvari məsəlləri**

<sup>44</sup>Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı. <sup>45</sup>Yenə Səmavi Padşahlıq gözəl mirvarilər axtaran bir tacirə bənzəyir. <sup>46</sup>O, çox dəyərlı olan bir mirvari tapanda gedib bütün varını satdı və onu satın aldı.

### **Tor məsəli**

<sup>47</sup>Yenə Səmavi Padşahlıq dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir. <sup>48</sup>Tor dolduğu zaman onu sahilə çəkдилər və oturub yaxşılarını qablara yığdılar, pisləri isə kənara atdılar. <sup>49</sup>Bu dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər. <sup>50</sup>Sonra onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıçırtısı olacaq». <sup>51</sup>İsa «Bütün bunları anladınız mı?» deyər soruşdu. Onlar İsayə «bəli, ya Rəbb» dedilər. <sup>52</sup>İsa da onlara dedi: «Ona görə də Səmavi Padşahlıq üçün şagirdlik etmiş hər ilahıyyatçı xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzəyir».

### **İsa Öz yurdunda rədd edilir**

**(Mark 6:1-6; Luka 4:16-30)**

<sup>53</sup>İsa bu məsəlləri bitirəndən sonra oradan ayrıldı. <sup>54</sup>Öz doğma yurduna gələrək oradakı sinaqoqda xalqı öyrətməyə başladı. Camaat təəccüblənərək dedi: «Bu Adamda belə hikmət, belə möcüzələr yarıdan qüvvə haradandır? <sup>55</sup>Bu, dülgərin Oğlu deyilmi? Anasının adı Məryəm deyilmi? Yaqub, Yusif, Şimon və Yəhuda Onun qardaşları deyilmi? <sup>56</sup>Bütün bacıları aramızda yaşamırmı? Bəs onda bu Adama bütün bu şeylər haradandır?» <sup>57</sup>Onların İsayə acığı tutdu. Amma İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan və öz evindən başqa heç bir yerdə xor baxmazlar». <sup>58</sup>İsa onların imansızlığı üzündən orada çox möcüzə yaratmadı.

# Matta 14

## Yəhyanın edamı

(Mark 6:14-29; Luka 9:7-9)

<sup>1</sup>O vaxt İsa barədə olan xəbərləri hökmdar Hirod eşitdi. <sup>2</sup>Nökərlərinə dedi: «Bu, Vəftizçi Yəhyadır. O, ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır». <sup>3</sup>Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. <sup>4</sup>Çünki Yəhya Hiroda demişdi: «Hirodyanı almaq sənə qadağandır». <sup>5</sup>Hirod Yəhyanı öldürmək istəyirdi, amma camaatdan qorxurdu. Çünki camaat Yəhyanı peyğəmbər sayırdı. <sup>6</sup>Hirodun ad günü qeyd ediləndə Hirodyanın qızı ortaya çıxıb rəqs etməyə başladı. Bu, Hirodun xoşuna gəldi. <sup>7</sup>O and içib bəyan etdi ki, qız nə istəsə, ona verəcək. <sup>8</sup>Qız isə anasının təhriki ilə dedi: «Vəftizçi Yəhyanın başını burada bir sini içində mənə ver». <sup>9</sup>Padşahı kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə əmr etdi ki, ona istədiyini versinlər. <sup>10</sup>Beləliklə, zindanda Yəhyanın boynunu vurdurdu. <sup>11</sup>Onun başı bir sini içində gətirilib qıza verildi. Qız da anasına apardı. <sup>12</sup>Yəhyanın şagirdləri gəlib onun cəsədini götürdülər. Onu basdırdılar və gəlib İsayə bu barədə xəbər verdilər.

## İsa beş min nəfəri doydurur

(Mark 6:30-44; Luka 9:10-17; Yəh. 6:1-14)

<sup>13</sup>İsa bunu eşidib qayığa minərək təkbaşına oradan kimsəsiz bir yerə çəkildi. Bunu eşidən camaat şəhərlərdən piyada Onun ardınca getdi. <sup>14</sup>İsa sahilə düşəndə böyük bir izdiham gördü, onlara rəhmi gəldi və xəstələrinə şəfa verdi. <sup>15</sup>Axşama yaxın şagirdlər Onun yanına gəlib dedilər: «Bura çöllükdür, vaxt da gecdir. Camaatı burax, qoy gedib kəndlərdən özlərinə yemək alsınlar». <sup>16</sup>Amma İsa onlara dedi: «Getməklərinə ehtiyac yoxdur. Onlara yeməyi siz verin». <sup>17</sup>Şagirdlər İsayə dedilər: «Burada beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur». <sup>18</sup>İsa «onları buraya, Mənə gətirin» dedi. <sup>19</sup>Camaata əmr etdi ki, otların üstündə otursunlar. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərə verdi. Şagirdlər də camaata payladılar. <sup>20</sup>Hamı yeyib-doydu. Artıq qalan hissələrdən on iki dolu zənbil yığıdılar. <sup>21</sup>Yemək yeyən adamların sayı qadınlar və uşaqlardan başqa, beş min nəfərə yaxın idi.

## İsa suyun üstü ilə yeriyir

(Mark 6:45-53; Yəh. 6:15-21)

<sup>22</sup>Bundan dərhal sonra İsa camaatı evlərinə göndərəkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə keçsinlər. <sup>23</sup>İsa camaatı göndərəndən sonra dua etmək üçün tək-tənha dağa çıxdı. Axşam olanda orada tək idi. <sup>24</sup>Qayıq isə artıq qurudan çox stadi uzaqda idi və külək onlara qarşı olduğundan dalğalar qayığa zərbələr endirirdi. <sup>25</sup>Gecənin dördüncü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi. <sup>26</sup>Şagirdlər isə İsanın gölün üstü ilə yeridiyini görəndə «Bu bir kabusdur!» deyərək



lərzəyə düşdülər və qorxudan qışqırdılar. <sup>27</sup>Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!» <sup>28</sup>Peter cavabında Ona dedi: «Ya Rəbb, əgər Sənsənsə, mənə əmr et ki, suların üstü ilə yanına gəlim». <sup>29</sup>İsa «Gəl!» dedi. Peter də qayıqdan çıxıb suların üstü ilə yeridi və İsayə tərəf getdi. <sup>30</sup>Amma küləyin güclü əsdiyini görəndə qorxdu və batmağa başladı. «Ya Rəbb, məni xilas et!» deyə qışqırdı. <sup>31</sup>İsa o anda əlini uzadıb onu tutdu və dedi: «Ey iman az olan adam, nə üçün şübhə etdin?» <sup>32</sup>Onlar qayığa mindikləri zaman külək sakitləşdi. <sup>33</sup>Qayıqda olanlar «Doğrudan da, Sən Allahın Oğlusan!» deyə Ona səcdə qıldılar.

## **İsa Ginesarda xəstələrə şəfa verir**

**(Mark 6:53-56)**

<sup>34</sup>İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar. <sup>35</sup>O yerin adamları İsanı tanıdıqları zaman ətrafdakı hər yerə xəbər yaydılar. Bütün xəstələri Onun yanına gətirdilər. <sup>36</sup>Xəstələr heç olmasa İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağaldı.

## **Matta 15**

### **İnsanı murdar edən nədir?**

**(Mark 7:1-23)**

<sup>1</sup>Onda Yerusəlimdən fariseylər və ilahiyyatçılar İsanın yanına gəlib dedilər: <sup>2</sup>«Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəni pozur və çörək yedikləri zaman əllərini yumurlar?» <sup>3</sup>İsa cavabında onlara dedi: «Bəs siz nə üçün öz adət-ənənəniz naminə Allahın əmrini pozursunuz? <sup>4</sup>Çünki Allah belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”. <sup>5</sup>Sizsə deyirsiniz: “Kim atasına yaxud anasına «məndən umduğun yardım Allaha həsr olundu» desə, <sup>6</sup>onda atasına hörmət etməyə bilər”. Beləliklə, siz öz adət-ənənəniz naminə Allahın kəlamını heç edirsiniz. <sup>7</sup>Ey ikiüzlülər! Yeşaya peyğəmbər sizin üçün nə yaxşı söyləyib! O demişdir: <sup>8</sup>«Bu xalq dodaqları ilə Mənə hörmət edir,

Amma qəlbləri Məndən uzaqdır.

<sup>9</sup>Boş yerə Mənə səcdə edirlər,

İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər»».

<sup>10</sup>İsa camaatı yanına çağıraraq onlara dedi: «Qulaq asın və dərk edin. <sup>11</sup>Ağıza daxil olan şey insanı murdar etməz, amma insanı murdar edən ağızdan çıxan şeydir». <sup>12</sup>O zaman şagirdlər gəlib Ona dedilər: «Bilirsənmi fariseylər bu sözü eşitdikdə incidilər». <sup>13</sup>Amma İsa cavab verib dedi: «Səmavi Atamın əkmədiyi hər bitki kökündən qoparılaçaq. <sup>14</sup>Onları buraxın. Onlar korların kor rəhbərləridir. Əgər kor koru aparsa, ikisi də çuxura düşər».

<sup>15</sup>Peter Ona cavab verərək dedi: «Bu məsəli bizə izah et». <sup>16</sup>İsa dedi: «Siz də hələ dərk

etməmisiniz? <sup>17</sup>Başa düşürsünüz ki, ağıza girən hər şey qarına gedir və ifraz olunur?  
<sup>18</sup>Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edir. <sup>19</sup>Çünkü ürəkdən  
pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar.  
<sup>20</sup>İnsanı murdar edən şeylər bunlardır. Yuyulmamış əllərlə yemək isə insanı murdar  
etməz».

## **Kənanlı qadının imanı**

**(Mark 7:24-30)**

<sup>21</sup>İsa oradan çıxıb Sur və Sidon bölgələrinə çəkildi. <sup>22</sup>Budur, Kənanlı bir qadın o  
diyardan çıxıb «ya Rəbb, ey Davud Oğlu, mənə rəhm elə. Qızım ağır bir halda cinə  
tutulub» deyərək çağırırdı. <sup>23</sup>İsa cavabında ona bir söz belə, demədi. Şagirdləri yaxınlaşıb  
«onu burax, çünki arxamızca çağırır» deyərək İsayə yalvardılar. <sup>24</sup>Amma İsa cavab verib  
dedi: «Mən yalnız İsrail xalqının itmiş qoyunlarının yanına göndərilmişəm». <sup>25</sup>Qadın  
yaxınlaşdı və Ona səcdə qılıb dedi: «Ya Rəbb, mənə imdad et». <sup>26</sup>İsa cavab verib dedi:  
«Uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz». <sup>27</sup>Qadın dedi: «Haqlısan, ya  
Rəbb! Amma itlər də sahiblərinin süfrəsindən düşən qırıntılardan yeyir». <sup>28</sup>O zaman İsa  
cavab verib qadına dedi: «Ey qadın! İmanın böyükdür; sənə istədiyini kimi olsun». Onun  
qızı o saatda sağaldı.

## **İsa dörd min nəfəri doydurur**

**(Mark 8:1-10)**

<sup>29</sup>İsa oradan çıxıb Qalileya gölünün sahilindən keçdi və dağın başına çıxıb orada oturdu.  
<sup>30</sup>Onun yanına böyük bir izdiham gəldi və özləri ilə birlikdə topallar, korlar, şikəstlər,  
lallar və daha başqa bir çoxunu gətirdilər. Onları İsanın ayaqları yanına qoydular və İsa  
onlara şefa verdi. <sup>31</sup>Xalq görəndə ki lallar danışır, şikəstlər sağalır, topallar yeriyyir və  
korlar görür, heyrətləndi və İsrailin Allahını izzətləndirdi. <sup>32</sup>İsa şagirdlərini yanına  
çağırıb dedi: «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə  
heç nələri yoxdur. Onları evlərinə ac yola salmaq istəmirəm ki, yolda taqətdən  
düşməsinlər». <sup>33</sup>Şagirdlər Ona dedilər: «Bu çöllükdə bu qədər camaatı doyurmaq üçün  
çörəyi haradan tapaq?» <sup>34</sup>İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər:  
«Yeddi və bir az da kiçik balığımız var». <sup>35</sup>Onda İsa camaata əmr etdi ki, yerə  
otursunlar. <sup>36</sup>Yeddi çörəklə balıqları götürdü və şükür edərək bölüb şagirdlərə, şagirdlər  
də camaata verdi. <sup>37</sup>Hamı yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu.  
<sup>38</sup>Yemək yeyən adamların sayı isə qadınlar və uşaqlardan başqa, dörd min nəfər idi.  
<sup>39</sup>İsa camaatı buraxıb qayığa minərək Məcdəl bölgəsinə getdi.

# Matta 16

## Fariseylərin və sadukeylərin mayası

(Mat. 12:38-39; Mark 8:11-21; Luka 12:54-56)

<sup>1</sup>Fariseylər və sadukeylər yaxınlaşıb İsanı sınamaq üçün xahiş etdilər ki, onlara göydən gələn bir əlamət göstərsin. <sup>2</sup>Amma İsa onlara cavab verdi: «Axşam olanda siz: “Hava yaxşı olacaq, çünki göy qırmızıdır”, <sup>3</sup>səhər çağı “bu gün fırtına qopacaq, çünki göy qırmızıdır, tutqundur” deyirsiniz. Göyün görünüşünü seçə bilərsiniz, ancaq zamanın əlamətlərini seçə bilmirsiniz? <sup>4</sup>Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək». İsa onları tərk edib getdi. <sup>5</sup>Şagirdlər o taya keçəndə çörək götürməyi yaddan çıxarmışdılar. <sup>6</sup>İsa onlara dedi: «Ehtiyatlı olun! Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin». <sup>7</sup>Şagirdlər isə öz aralarında danışib deyirdilər: «Bunu çörək götürmədiyimiz üçün deyir». <sup>8</sup>İsa bunu bilərək dedi: «Ey iman az olanlar! Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? <sup>9</sup>Hələ dərk etmirsinizmi? Beş min nəfər üçün beş çörəyi və neçə zənbil yığdığınızı xatırlamırsınızmi? <sup>10</sup>Dörd min nəfər üçün yeddi çörəyi və neçə səbət yığdığınızı da xatırlamırsınızmi? <sup>11</sup>Necə anlaya bilmirsiniz ki, Mən sizinlə danışanda çörəyi nəzərdə tutmamışdım? Fariseylərin və sadukeylərin mayasından özünüzü gözləyin». <sup>12</sup>O zaman onlar anladılar ki, İsa çörək mayasından yox, fariseylərin və sadukeylərin təlimindən qorunmağı nəzərdə tutmuşdu.

## Peterin Məsihi tanıması

(Mark 8:27-30; Luka 9:18-21)

<sup>13</sup>İsa Filip Qeysəriyyəsi bölgəsinə gəldiyi zaman Öz şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Bəşər Oğlu kimdir?» <sup>14</sup>Onlar da dedilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, Yeremya yaxud peyğəmbərlərdən biridir». <sup>15</sup>İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» <sup>16</sup>Şimon Peter cavab verdi: «Sən var olan Allahın Oğlu Məsihsən». <sup>17</sup>İsa ona cavab verib dedi: «Nə bəxtiyarsan, ey Yunus oğlu Şimon! Çünki bunu sənə bildirən ət və qan deyil, göylərdə olan Atamdır. <sup>18</sup>Mən sənə deyirəm ki, sən Petersən və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. <sup>19</sup>Səmavi Padşahlığın açarlarını sənə verəcəyəm. Yer üzündə bağlayacağın hər şey göylərdə bağlanmış olacaq və yer üzündə açacağın hər şey göylərdə açılmış olacaq». <sup>20</sup>Bu sözlərdən sonra İsa şagirdlərə qadağan etdi ki, Onun Məsih olduğunu heç kəsə danışmasınlar.

## İsa ölüb-diriləcəyi barədə əvvəlcədən xəbər verir

(Mark 8:31-9:1; Luka 9:22-27)

<sup>21</sup>Bundan sonra İsa şagirdlərinə danışmağa başladı ki, Özü Yerusəlimə getməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən çox əzab çəkməli, öldürülməli və üçüncü gün dirilməlidir. <sup>22</sup>Peter Onu bir kənara çəkib etiraz etməyə başladı: «Ya Rəbb,

Özünə yazığın gəlsin! Bu əsla Sənin başına gəlməyəcək!»<sup>23</sup> Amma İsa dönüb Peterə dedi: «Çəkil qarşımdan, Şeytan! Sən Mənə mane olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən». <sup>24</sup>Sonra İsa şagirdlərinə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin. <sup>25</sup>Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənə görə canını itirirsə, onu qoruyacaq. <sup>26</sup>İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə bilər? <sup>27</sup>Çünki Bəşər Oğlu Atasının izzəti içində Öz mələkləri ilə gələcək və o zaman hər kəsə öz əməlinə görə əvəzini verəcək. <sup>28</sup>Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Bəşər Oğlunun Padşahlığı ilə gəldiyini görmədən ölməyəcək».

## Matta 17

### İsanın görünüşü dəyişir

(Mark 9:2-13; Luka 9:28-36)

<sup>1</sup>Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və qardaşı Yəhyayı götürüb hündür bir dağa çıxdı. <sup>2</sup>Onların qarşısında görünüşü dəyişdi. Üzü günəş kimi parladı və libası işıq kimi ağ oldu. <sup>3</sup>O an Musa və İlyas onlara göründü. Onlar İsa ilə söhbət edirdi. <sup>4</sup>Peter sözə başlayıb İsayə dedi: «Ya Rəbb! Nə yaxşı ki biz buradayıq. Əgər istəyirsənsə, burada üç çardağ qurum – biri Sənin, biri Musa, biri də İlyas üçün». <sup>5</sup>Peter hələ danışan zaman parlaq bir bulud onların üzərinə kölgə saldı. Budur, buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam, Ona qulaq asın!» <sup>6</sup>Şagirdlər bunu eşidəndə üzüstə yerə qapandılar və onları böyük dəhşət bürüdü. <sup>7</sup>İsa gəlib onlara toxunaraq «Qalxın, qorxmayın!» dedi. <sup>8</sup>Onlar da başlarını qaldıranda İsadən başqa kimsəni görmədilər. <sup>9</sup>Dağdan enərkən İsa şagirdlərinə əmr etdi: «Bəşər Oğlu ölülər arasından dirilənə qədər gördüyünüzü heç kimə söyləməyin». <sup>10</sup>Şagirdlər Ondən soruşdular: «Elə isə, niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?» <sup>11</sup>İsa onlara cavab verdi: «Düzdür, İlyas gəlib hər şeyi yoluna qoymalıdır. <sup>12</sup>Lakin sizə deyirəm: artıq İlyas gəldi və onu tanımadılar, lakin nə istədilsə, onun başına gətirdilər. Eyni cür Bəşər Oğlu da onların əlindən əzab çəkəcək». <sup>13</sup>Şagirdlər o zaman başa düşdülər ki, İsa onlara bu sözləri Vəftizçi Yəhya haqqında söyləyirdi.

### Oğlandan cin çıxarılır

(Mark 9:14-29; Luka 9:37-43)

<sup>14</sup>Onlar xalqın yanına gələndə bir adam gəlib İsanın qarşısında diz çökərək dedi: <sup>15</sup>«Ya Rəbb! Oğluma rəhm elə, çünki o, epileptikdir və çox əzab çəkir. Tez-tez gah oda, gah da suya düşür. <sup>16</sup>Onu Sənin şagirdlərinin yanına gətirdim, lakin ona şəfa verə bilmədilər». <sup>17</sup>İsa cavab verərək dedi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər sizinlə olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı buraya, yanıma gətirin». <sup>18</sup>İsa cinə qadağan etdi və cin uşaqdan çıxdı. Oğlan o saatda şəfa tapdı. <sup>19</sup>O zaman şagirdlər İsayə təklildə yaxınlaşıb dedilər: «Nə üçün biz o ruhu qova bilmədik?» <sup>20</sup>İsa da onlara dedi: «İmanınız az olduğu üçün. Çünki sizə doğrusunu deyirəm: bir xardal toxumu qədər

imanınız olarsa və siz bu dağa “buradan oraya köç” desəniz, o köçər və sizin üçün mümkün olmayan heç bir şey olmaz». <sup>21</sup>

## **İsa ölüb-diriləcəyi barədə yenə xəbər verir**

**(Mark 9:30-32; Luka 9:43-45)**

<sup>22</sup>Qalileyada yığılarkən İsa şagirdlərə dedi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək <sup>23</sup>və Onu öldürəcəklər, amma O, üçüncü gün diriləcək». Onlar çox kədərləndilər.

## **Məbəd vergisi**

<sup>24</sup>Kefernahuma gəldikləri zaman məbəd vergisini yığanlar Peterə yaxınlaşıb dedilər: «Sizin Müəlliminiz vergi ödəmirmi?» <sup>25</sup>Peter «ödəyir» dedi. Evə gələndə İsa onu qabaqlayaraq dedi: «Şimon! Sən necə düşünürsən? Yerlin hökmdarları gömrük və yaxud vergini kimdən alırlar? Öz övladlarındanmı, yoxsa kənar adamlardan?» <sup>26</sup>Peter Ona «kənar adamlardan» söylədikdə İsa ona dedi: «Belə isə, övladlar sərbəstdir. <sup>27</sup>Lakin bu adamları incitməyək deyə gölə get, tilov at və tilova düşən ilk balığı götür. Onun ağzını açanda bir gümüş pul tapacaqsan. Onu götür, həm Mənim, həm də öz əvəzinə ver».

## **Matta 18**

### **Ən böyük kimdir?**

**(Mark 9:33-37; 42-48; Luka 9:46-48; 17:1-2)**

<sup>1</sup>Həmin vaxt şagirdlər İsanın yanına gəlib dedilər: «Səmavi Padşahlıqda ən böyük kimdir?» <sup>2</sup>İsa yanına bir balaca uşaq çağırıb onu şagirdlərin arasına qoydu. <sup>3</sup>O dedi: «Sizə doğrusunu deyirəm: əgər siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiz. <sup>4</sup>Beləliklə, kim bu uşaq kimi özünü aşağı tutarsa, Səmavi Padşahlıqda ən böyük odur. <sup>5</sup>Kim Mənim adımla belə bir uşağı qəbul edərsə, Məni qəbul edir. <sup>6</sup>Amma kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizin dibinə atılaraq boğulmaq onun üçün daha yaxşı olar. <sup>7</sup>İnsanları pis yola çəkən şeylər üçün vay bu dünyanın halına! Belə şeylərin gəlməsi qarşısını almazdır, amma vay o adamın halına ki, bunlar onun vasitəsilə gəlir! <sup>8</sup>Əgər əlin və ya ayağın səni pis yola çəkərsə, onu kəs at. Sənin əbədi həyata şikəst və ya topal daxil olmağın iki əl və iki ayaqla əbədi oda atılmağından yaxşıdır. <sup>9</sup>Əgər gözün səni pis yola çəkərsə, onu çıxarıb at. Sənin tək gözlə əbədi həyata daxil olmağın iki gözlə cəhənnəm oduna atılmağından yaxşıdır.

### **İtmiş qoyun məsəli**

**(Luka 15:3-7)**

<sup>10</sup>Bu kiçiklərdən birinə belə, xor baxmaqdan çəkinin. Çünki sizə deyirəm: onların səmadakı mələkləri göylərdə olan Atamın üzünü daima görür. <sup>11</sup> <sup>12</sup>Siz necə deyirsiniz?

Bir adamın yüz qoyunu varsa və onlardan biri yolunu azarsa, doxsan doqquzunu dağlarda qoyub yolunu azan qoyunu axtarmağa getməzmi? <sup>13</sup>Sizə doğrusunu deyirəm: əgər onu tapa bilərsə, yolunu azmayan doxsan doqquz qoyun üçün sevindiyindən artıq onun üçün sevinər. <sup>14</sup>Beləcə bu kiçiklərdən birinin belə, həlak olması göylərdə olan Atanızın iradəsi deyil.

### **Qardaş günah işlədəndə**

<sup>15</sup>Əgər qardaşın sənə qarşı günah işlədərsə, get, onun günahını ona göstər. Qoy hər şey yalnız ikinizin arasında qalsın. O sənə qulaq asarsa, qardaşını qazandı. <sup>16</sup>Amma qulaq asmazsa, özünə bir və ya iki nəfər götür ki, “hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin”. <sup>17</sup>Əgər o bu adamların da sözünə qulaq asmaq istəməsə, vəziyyəti imanlılar cəmiyyətinə bildir. Əgər cəmiyyətin də sözünə qulaq asmaq istəməsə, onu bir bütperəst və vergiyiğan hesab et. <sup>18</sup>Sizə doğrusunu deyirəm: yer üzündə bağlayacağınız hər şey göydə bağlanmış olacaq və yer üzündə açacağınız hər şey göydə açılmış olacaq. <sup>19</sup>Yenə sizə doğrusunu deyirəm: yer üzündə sizlərdən iki nəfər diləyəcəkləri hər hansı bir şey üçün razılığa gələrsə, göylərdə olan Atam onların istəklərini yerinə yetirəcək. <sup>20</sup>Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam».

### **İnsafsız qul məsəli**

<sup>21</sup>O zaman Peter gəlib İsayə dedi: «Ya Rəbb! Qardaşım mənə qarşı günah işlədərsə, neçə dəfə mən onu bağışlamalıyam? Yeddi dəfəmi?» <sup>22</sup>İsa ona dedi: «Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə yeddi. <sup>23</sup>Ona görə də Səməvi Padşahlıq öz qulları ilə hesablaşmaq istəyən bir padşaha bənzəyir. <sup>24</sup>Hesablaşmağa başladığı zaman onun yanına on min talant borcu olan biri gətirildi. <sup>25</sup>Amma onun ödəməyə bir şeyi olmadığı üçün ağası əmr etdi ki, özü, arvadı, uşaqları və bütün malı satılaraq borcunu ödəsin. <sup>26</sup>Elə bu vaxt qul yerə qapanıb ona səcdə edərək dedi: “Səbir et! Mən hamısını ödəyəcəyəm”. <sup>27</sup>Ağasının o qula rəhmi gəldi, onu buraxdı və borcunu bağışladı. <sup>28</sup>Amma o qul kənara çıxıb ona yüz dinar borclu olan bir yoldaşını tapdı. Onu yaxaladı və “Borcunu ödə!” deyərək boğmağa başladı. <sup>29</sup>Yoldaşı yerə qapanıb ona “səbir et, borcunu ödəyəcəyəm” deyərək yalvardı. <sup>30</sup>O isə istəmədi. Gedib borcunu ödəyəne qədər onu zindana saldırdı. <sup>31</sup>Ağanın digər qulları baş verən hadisəni görəndə çox kədərləndilər və gedib bütün olamı ağalarına nəql etdilər. <sup>32</sup>Onda ağa o qulu yanına çağıraraq dedi: “Ey pis qul, bütün o borcu sənə bağışladım, çünki mənə yalvardın. <sup>33</sup>Mən sənə mərhəmət etdiyim kimi sən də yoldaşına mərhəmət etməli deyildinmi?” <sup>34</sup>Ağası qəzəblənib bütün borcunu ödəyəne qədər onu işgəncə verənlərə təslim etdi. <sup>35</sup>Hər biriniz qardaşlarınızı ürəkdən bağışlamasanız, Səməvi Atam da sizə elə edər».

# Matta 19

## Boşanma haqqında

(Mark 10:1-12)

<sup>1</sup>İsa söhbətini bitirdikdən sonra Qalileyadan çıxıb Yəhudəyanın İordan çayının o biri tayında yerləşən bölgəsinə getdi. <sup>2</sup>Böyük bir izdiham Onun ardınca gəldi. İsa orada onlara şafa verdi. <sup>3</sup>Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «İnsanın öz arvadını hər səbəbə görə boşamağa icazəsi varmı?» <sup>4</sup>İsa cavab verib dedi: «Oxumamısınız ki, Yaradan başlanğıcdan “onları kişi və qadın olaraq yaratdı” və dedi: <sup>5</sup>“Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq?” <sup>6</sup>Artıq onlar iki deyil, bir bədəndir. Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın». <sup>7</sup>Fariseylər İsaya belə dedilər: «Onda Musa nə üçün bir talaq kağızı verərək arvadını boşamağı əmr etdi?» <sup>8</sup>İsa onlara dedi: «Ürəyinizin inadkar olduğuna görə Musa arvadlarınızı boşamağınıza icazə verdi. Amma başlanğıcdan belə deyildi. <sup>9</sup>Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa, hər hansı bir səbəbə görə arvadını boşayıb başqası ilə evlənən kəs zina edir». <sup>10</sup>Şagirdləri İsaya dedilər: «Əgər ərlə arvad arasındakı münasibət belə isə, deməli, evlənməmək daha yaxşıdır». <sup>11</sup>Amma İsa onlara dedi: «Hər adam bu sözü qəbul edə bilməz, ancaq bu qabiliyyətin verildiyi adamlar qəbul edə bilər. <sup>12</sup>Çünki elələri var ki, anadangəlmə xədimdir, elələri var ki, insanlar tərəfindən xədim ediləblər, elələri də var ki, Səməvi Padşahlıq uğrunda özlərini xədim sayırlar. Bunu qəbul edə bilən qəbul etsin».

## İsa uşaqlara xeyir-dua verir

(Mark 10:13-16; Luka 18:15-17)

<sup>13</sup>O zaman uşaqlar İsanın yanına gətirildi ki, İsa onların üzərinə əllərini qoyub dua etsin. Şagirdlər isə onlara qadağan etdilər. <sup>14</sup>Amma İsa dedi: «Uşaqları buraxın, qoy Mənim yanına gəlsinlər! Onlara mane olmayın! Çünki Səməvi Padşahlıq belələrinə məxsusdur». <sup>15</sup>İsa onların üzərinə əllərini qoyub oradan getdi.

## Var-dövlət və Səməvi Padşahlıq

(Mark 10:17-31; Luka 18:18-30)

<sup>16</sup>Bir adam İsanın yanına gəlib dedi: «Müəllim, mən nə yaxşılıq etməliyəm ki, əbədi həyata malik olum?» <sup>17</sup>İsa ona dedi: «Nə üçün Məndən yaxşılıq barəsində soruşursan? Yaxşı olan tək Biri vardır. Əgər sən əbədi həyata qovuşmaq istəyirsənsə, Onun əmrlərinə riayət et». <sup>18</sup>O adam İsadan «Hansı əmrlərə?» deyərək soruşdu. İsa da dedi: «“Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. <sup>19</sup>Ata-anana hörmət et”. Həmçinin “qonşunu özün kimi sev”». <sup>20</sup>Cavan adam İsaya dedi: «Bunların hamısına riayət etmişəm, daha nəyim çatışmır?» <sup>21</sup>İsa ona dedi: «Əgər kamil olmaq istəyirsənsə, get, əmlakını sat və yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardınca gəl». <sup>22</sup>Lakin cavan adam bu sözü eşitdikdə kədərlənib getdi, çünki var-dövləti

çox idi. <sup>23</sup>İsa şagirdlərinə dedi: «Sizə doğrusunu deyirəm: varlı adamın Səmavi Padşahlığa daxil olması çətindir. <sup>24</sup>Yenə sizə deyirəm ki, dövənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır». <sup>25</sup>Bunu eşidən şagirdlər çox təəccüblənərək dedilər: «Elə isə, kim xilas ola bilər?» <sup>26</sup>İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün hər şey mümkündür». <sup>27</sup>Bundan sonra Peter cavab verərək Ona dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik, əvəzində nəyimiz olacaq?» <sup>28</sup>İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: hər şey yeniləşəndə, Bəşər Oğlu izzətli taxtına oturanda Mənim ardınca gələn sizlər də İsrailin on iki qəbiləsinə hökm etmək üçün on iki taxt üzərində oturacaqsınız. <sup>29</sup>Mənim adım uğrunda ya evlərini ya qardaşlarını ya bacılarını ya atasını ya anasını ya uşaqlarını və yaxud tarlalarını atan hər kəs bundan yüz dəfə artıq alacaq və əbədi həyatı da irs olaraq alacaq. <sup>30</sup>Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq.

## Matta 20

### Üzüm bağının sahibi barədə məsəl

<sup>1</sup>Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir. <sup>2</sup>O, işçilərlə günü bir dinara razılaşıb onları üzüm bağına göndərdi. <sup>3</sup>Üçüncü saat radələrində çıxıb meydana işsiz durmuş adamları gördü. <sup>4</sup>Onlara da dedi: “Siz də üzüm bağına gedin və haqqınızı düz verərəm”. <sup>5</sup>Onlar da bağa getdilər. Altıncı və doqquzuncu saat radələrində yenə çıxıb belə etdi. <sup>6</sup>On birinci saat radələrində çıxdı və orada duran başqalarını tapıb onlara dedi: “Nə üçün bütün günü burada işsiz durursunuz?” <sup>7</sup>“Çünki heç kim bizə iş vermədi” dedilər. Onlara “siz də üzüm bağına gedin” dedi. <sup>8</sup>Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: “İşçiləri çağır və axırıncılardan başlayaraq birincilərə kimi muzdlarını ver”. <sup>9</sup>On birinci saat radələrində işə gələnlər adambaşına bir dinar aldılar. <sup>10</sup>Birinci gələnlərsə daha çox alacaqlarını düşündülər, lakin onlar da adambaşına bir dinar aldılar. <sup>11</sup>Pullarını aldıkları zaman ev sahibinə şikayət edərək dedilər: <sup>12</sup>“Bu ən axırıncılar cəmi bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar istisini çəkən bizlərlə bir tutdun”. <sup>13</sup>O isə onlardan birinə cavab verib dedi: “Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı? <sup>14</sup>Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm. <sup>15</sup>Öz pulumla istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim cömərdliyimə qısqanırsan?” <sup>16</sup>Beləcə də axırıncılar birinci, birincilər isə axırıncı olacaq».

### İsa ölüb-diriləcəyi barədə üçüncü dəfə xəbər verir

(Mark 10:32-34; Luka 18:31-34)

<sup>17</sup>İsa Yerusəlimə gedərkən yolda On İki şagirdi kənara çağıraraq ayrıca onlara dedi: <sup>18</sup>«Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edəcəklər; <sup>19</sup>ələ salaraq qamçılıyıb çarmıxa çəksinlər deyə başqa millətlərə təslim edəcəklər. O, üçüncü gün diriləcək».



## **Kim üstündür**

**(Mark 10:35-45)**

<sup>20</sup>O zaman Zavday oğullarının anası oğulları ilə birlikdə İsayə yaxınlaşıb səcdə qılaraq Ondən nə işə dilədi. <sup>21</sup>İsa qadından «Sən nə istəyirsən?» deyə soruşdu. Qadın Ona dedi: «Əmr et ki, mənim bu iki oğlum Sənin Padşahlığında biri sağında, biri solunda otursun». <sup>22</sup>Amma İsa cavab verib dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içəcəyim kasadan siz də içə bilərsinizmi?» Onlar dedilər: «Bilərik». <sup>23</sup>İsa onlara dedi: «Mənim içəcəyim kasadan içəcəksiniz. Amma sağında və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Atam oranı kimlər üçün hazırlayıbsa, onlara veriləcək». <sup>24</sup>Bunu eşidən on şagirdin iki qardaşa acığı tutdu. <sup>25</sup>İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir. <sup>26</sup>Sizin aranızda işə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. <sup>27</sup>Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun. <sup>28</sup>Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».

## **İki kor adamın gözləri açılır**

**(Mark 10:46-52; Luka 18:35-43)**

<sup>29</sup>İsa şagirdləri ilə Yerixodan çıxarkən böyük bir izdiham Onun ardınca getdi. <sup>30</sup>Yol kənarında oturan iki kor adam İsanın oradan keçdiyini eşitdikdə «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə bağırdı. <sup>31</sup>Camaat onlara qadağan edib susdurmaq istədisə də, onlar «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə daha ucadan bağırdılar. <sup>32</sup>İsa dayanıb onları çağırırdı və onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?» <sup>33</sup>Onlar dedilər: «Ya Rəbb, gözlərimiz açılsın». <sup>34</sup>İsanın onlara rəhmi gəldi, gözlərinə toxundu. Həmin an onların gözləri açıldı və İsanın ardınca getdilər.

## **Matta 21**

### **İsanın Yerusəlimə girməsi**

**(Mark 11:1-11; Luka 19:28-40; Yəh. 12:12-19)**

<sup>1</sup>Yerusəlimə yaxınlaşıb Zeytun dağının yamacındakı Bet-Faqeyə gəldikləri zaman İsa iki şagirdi göndərərək <sup>2</sup>onlara dedi: «Qarşınızdakı kəndə gedin. Dərhal orada bağlanmış bir eşşəklə bir sığa tapacaqsınız. Onları açıb Mənə gətirin. <sup>3</sup>Kim sizə bir şey desə, ona “bunlar Rəbbə lazımdır, tezliklə onları geri göndərəcək” deyərsiniz». <sup>4</sup>Bunlar da peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin deyə baş verdi: <sup>5</sup>«Sion qızına deyin ki,

“Bax Padşahın sənə tərəf gəlir;

O itaətkardır və bir eşşəyə –

Eşşəyin balası olan sıpaya minib gəlir”».

<sup>6</sup>Şagirdlər gedib İsanın əmr etdiyi kimi etdilər. <sup>7</sup>Eşşəklə sıpanı gətirib üzərlərinə paltarlarını qoydular və İsa sıpanın belinə mindi. <sup>8</sup>Camaatın çoxu öz paltarlarını yola sərdi. Bəzisi də ağaclardan budaqlar kəsib yola döşədi. <sup>9</sup>İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi: «Davud Oğluna hosanna!

Rəbbin ismi ilə Gələnə alqış olsun!

Ən ucalarda hosanna!»

<sup>10</sup>İsa Yerusəlimə daxil olanda bütün şəhər «Bu Kimdir?» deyərək sarsıldı. <sup>11</sup>Camaat isə deyirdi: «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir».

### **İsa satıcıları məbəddən qovur**

**(Mark 11:15-19; Luka 19:45-48; Yəh. 2:13-22)**

<sup>12</sup>İsa məbədə girib orada alver edənlərin hamısını qovdu. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi. <sup>13</sup>Onlara belə dedi: «“Mənim evim dua evi adlandırılacaq”

deyə yazılıb. Amma siz onu “quldur yuvasına” çevirmisiniz!» <sup>14</sup>İsa məbəddə Onun yanına gələn korlara və axsaqlara şəfa verdi. <sup>15</sup>Lakin başçı kahinlər və ilahiyyatçılar Onun etdiyi heyrətamiz işləri və məbəddə «Davud Oğluna hosanna!» deyə bağıran uşaqları gördükdə acıqlandılar <sup>16</sup>və Ona dedilər: «Bunların nə söylədiyini eşidirsənmi?» İsa da onlara dedi: «Bəli. “Körpələrin və çağaların ağzından

Kamil həmd aldın”

sözünü heç oxumamısınızmi?» <sup>17</sup>İsa onları tərk edib şəhərdən çıxdı. Bet-Anyaya gedib orada gecələdi.

### **Barsız əncir ağacı**

**(Mark 11:12-14,20-24; Luka 13:6-9)**

<sup>18</sup>Səhəri gün İsa şəhərə qayıdanda acmışdı. <sup>19</sup>Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: «Qoy bir daha sənənin meyvən çıxmasın». Əncir ağacı o anda qurudu. <sup>20</sup>Şagirdlər bunu gördükdə «Əncir ağacı bir anda necə qurudu?» deyərək heyrətləndilər. <sup>21</sup>İsa cavab verib onlara dedi: «Sizə doğrusunu deyirəm: əgər imanınız olub şübhə etməsəniz, nəinki əncir ağacının başına gətirilən şeyi edərsiniz, hətta bu dağa “Qalx, dənizə atıl!” desəniz, elə də olacaq.

<sup>22</sup>İmanla dua edərək hər nə dilərsəniz, alacaqsınız».

## İsanın səlahiyyəti

(Mark 11:27-33; Luka 20:1-8)

<sup>23</sup>İsa məbədə gəlib təlim öyrədərkən başçı kahinlər və xalqın ağsaqqalları Ona yaxınlaşıb dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Sənə bu səlahiyyəti kim verib?» <sup>24</sup>İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm; onu Mənə desəniz, Mən də bunları hansı səlahiyyətlə etdiyimi sizə deyərəm. <sup>25</sup>Yəhyanın vəftizi haradan idi? Göydən idi, yoxsa insanlardan?» Onlarsa aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək. <sup>26</sup>Amma desək “insanlardan”, camaatdan qorxuruq, çünki hamı Yəhyanı peyğəmbər sayır». <sup>27</sup>Cavabında İsayə dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm.

## İki oğul məsəli

<sup>28</sup>Bəs siz necə düşünürsünüz? Bir adamın iki oğlu vardı. Gəlib birincisinə “oğlum, bu gün get üzüm bağında işlə” dedi. <sup>29</sup>O da cavab verib “istəmirəm” dedi. Lakin sonra peşman olub getdi. <sup>30</sup>Həmin adam ikincisinə yaxınlaşıb yenə eyni sözü söylədi. O cavab verib “Gedirəm, ağam!” dedi, amma getmədi. <sup>31</sup>Bu iki nəfərdən hansı atasının istəyini yerinə yetirdi?» Onlar «birincisi» dedilər. İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: vergiyiğənlər və fahişələr Allahın Padşahlığına sizdən qabaq girirlər. <sup>32</sup>Çünki Yəhya sizin yanınıza salehlik yolunu göstərməyə gəldi. Sizsə ona inanmadınız, amma vergiyiğənlər və fahişələr ona inandılar. Siz bunu gördükdən sonra da peşman olub ona inanmadınız.

## Pis bağbanlar məsəli

(Mark 12:1-12; Luka 20:9-19)

<sup>33</sup>Başqa bir məsəli dinləyin: Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi. <sup>34</sup>Məhsul vaxtı çatanda məhsulunu almaq üçün qullarını bağbanların yanına göndərdi. <sup>35</sup>Lakin bağbanlar onun qullarını tutub kimini döydülər, kimini öldürdülər, kimini də daşqalaq etdilər. <sup>36</sup>Bağ sahibi yenə əvvəlkindən daha çox başqa qullar göndərdi. Bağbanlar onlarla da əvvəlki kimi etdilər. <sup>37</sup>“Oğluma hörmət edərlər” deyərək axırda öz oğlunu onların yanına göndərdi. <sup>38</sup>Bağbanlarsa oğulu görəndə öz aralarında dedilər: “Varis budur. Gəlin onu öldürək və miras bizə qalsın”. <sup>39</sup>Beləcə onu tutub bağdan kənara çıxararaq öldürdülər. <sup>40</sup>Beləliklə, bağın sahibi gəldikdə bu bağbanlara nə edəcək?» <sup>41</sup>Onlar İsayə dedilər: «Bu xainləri dəhşətli şəkildə həlak edəcək, üzüm bağını isə başqa bağbanlara icarəyə verəcək ki, onlar məhsulu öz vaxtında ona versinlər». <sup>42</sup>İsa onlara dedi: «Məgər siz Müqəddəs Yazılarda bunu heç oxumamısınız? “Bənnaların rədd etdiyi daş

Guşədaşı olub.

Bu, Rəbbin işi idi,

Gözümüzdə xariqəli bir işdir”.

<sup>43</sup>Buna görə sizə deyirəm: Allahın Padşahlığı sizdən alınıb onun məhsullarını yetişdirəcək bir millətə veriləcək. <sup>44</sup>Bu daşın üstünə yıxılan kəs parçalanacaq, daş isə kimin üzərinə düşərsə, onu əzəcək». <sup>45</sup>Başçı kahinlər və fariseylər Onun məsəllərini eşitdikdə bu sözləri onlar üçün dediyini başa düşdülər. <sup>46</sup>Ona görə də Onu tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular, çünki camaat İsanı peyğəmbər hesab edirdi.

## Matta 22

### Toy ziyafəti məsəli

#### (Luka 14:15-24)

<sup>1</sup>İsa yenə onlara məsəllərlə xitab edərək dedi: <sup>2</sup>«Səmavi Padşahlıq oğluna toy ziyafəti verən bir padşaha bənzəyir. <sup>3</sup>O, toy ziyafətinə dəvət olunanları çağırmaq üçün qullarını göndərdi. Lakin onlar gəlmək istəmədi. <sup>4</sup>Bir daha başqa qulları göndərərək onlara dedi: “Dəvət olunanlara deyin ki, budur, mən ziyafətimi hazırladım, öküzlərim və bəslənmiş heyvanlarım kəsilib, hər şey hazırdır, toy ziyafətinə gəlin!” <sup>5</sup>Amma dəvət olunanlar etinasızlıq göstərərək kimi tarlasına, kimi ticarətinə getdi. <sup>6</sup>O biriləri isə onun qullarını tutub təhqir etdilər və öldürdülər. <sup>7</sup>Padşah bundan xəbər tutaraq qəzəbləndi. Öz qoşunlarını göndərərək o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı. <sup>8</sup>Onda qullarına dedi: “Toy ziyafəti hazırdır, fəqət dəvət olunanlar buna layiq deyil. <sup>9</sup>Beləliklə, yolayrıclarına gedin və kimi tapsanız, toy ziyafətinə dəvət edin”. <sup>10</sup>Həmin qullar yollara çıxdılar. Pis-yaxşı kimi tapdırsa, hamısını topladılar. Toy məclisi qonaqlarla doldu. <sup>11</sup>Padşah qonaqlara baxmaq üçün girdikdə orada toy libası geyməmiş bir nəfəri gördü, <sup>12</sup>ona dedi: “Dostum! Sən toy libası geyməmiş buraya necə girdin?” O isə susdu. <sup>13</sup>O zaman padşah xidmətçilərə dedi: “Onun əllərini, ayaqlarını bağlayın və qaranlıq çölə atın! Orada ağlaşma və diş qıcirtəsi olacaq”. <sup>14</sup>Çünki dəvət edilmiş çox, seçilmiş isə azdır».

### Hər kəsin öz haqqı

#### (Mark 12:13-17; Luka 20:20-26)

<sup>15</sup>O zaman fariseylər gedib məsləhətləşirdilər ki, Onu söz üstündə necə tutsunlar. <sup>16</sup>Onlar hirodçularla birgə öz şagirdlərini İsanın yanına göndərərək dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan, Allahın yolunu həqiqətə görə öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan. <sup>17</sup>İndi bizə de görək, Səncə bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?» <sup>18</sup>Amma İsa onların pis niyyətini bilərək dedi: «Ey ikiüzlülər, Məni niyə sınağa çəkirsiniz? <sup>19</sup>Vergi verdiyiniz sikkəni Mənə göstərin». Onlar da Ona bir dinar gətirdilər. <sup>20</sup>İsa onlara dedi: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?» <sup>21</sup>Ona dedilər: «Qeysərin». O vaxt İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». <sup>22</sup>Bunu eşitdikləri zaman heyrətləndilər və İsanı tərk edib getdilər.

## **Dirilmə haqqında sual**

**(Mark 12:18-27; Luka 20:27-40)**

<sup>23</sup>Həmin gün dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular: <sup>24</sup>«Müəllim, Musa belə demişdir: “Əgər bir adam övladsız ölsə, qardaşı onun dul qalmış arvadını alıb ölən qardaşın nəslini davam etdirsin”. <sup>25</sup>Aramızda yeddi qardaş var idi. Birincisi bir arvad aldı və öldü. Uşağı olmadığından arvadı ilə qardaşı evləndi. <sup>26</sup>İkincisi və üçüncüsü, hətta yeddincisinə qədər eləcə öldü. <sup>27</sup>Hamısından sonra bu qadın da öldü. <sup>28</sup>İndi ölümlər diriləndə bu qadın o yeddi nəfərdən hansının arvadı olacaq? Çünki hamısı bu qadını almışdı». <sup>29</sup>İsa onlara cavab verib dedi: «Müqəddəs Yazıları və Allahın qüdrətini bilmədiyinizə görə yanırlısınız. <sup>30</sup>Ona görə ki ölümlər diriləndə insanlar nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar. <sup>31</sup>Bəs ölümlərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınız mı? Allah ölümlərin deyil, dirilərin Allahıdır». <sup>32</sup>Bəs ölümlərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınız mı? Allah ölümlərin deyil, dirilərin Allahıdır». <sup>33</sup>Bunları eşidən camaat Onun təliminə təəccüblənirdi.

## **Allahın ən böyük əmri**

**(Mark 12:28-34; Luka 10:25-28)**

<sup>34</sup>Farisəylər İsanın sadukeyləri susdurduğunu eşidəndə bir yerə toplaşdılar. <sup>35</sup>Onlardan biri olan qanunşünas İsanı sınamaq məqsədi ilə Ondən bunu soruşdu: <sup>36</sup>«Müəllim, Qanunda ən böyük əmr hansıdır?» <sup>37</sup>İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”. <sup>38</sup>Bu, böyük və əsas əmrdir. <sup>39</sup>Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”. <sup>40</sup>Bütün Qanun və Peyğəmbərlərin sözləri bu iki əmərə əsaslanır».

## **Məsih kimin Oğludur?**

**(Mark 12:35-37; Luka 20:41-44)**

<sup>41</sup>Farisəylər toplaşdıqda İsa onlardan bunu soruşdu: <sup>42</sup>«Məsih haqqında nə düşünürsünüz? O kimin Oğludur?» Onlar da İsayə «Davudun Oğlu» dedilər. <sup>43</sup>İsa onlara dedi: «Elə isə, nə üçün Davud Ruh vasitəsilə Ona “Ağa” deyə müraciət edir? <sup>44</sup>“Rəbb mənim Ağama dedi:

«Mən düşmənlərini ayaqlarının altına salanadək

Sağımda otur»”

deyib. <sup>45</sup>Əgər Davud Ona “Ağa” deyə müraciət edərsə, O necə Davudun oğlu ola bilər?»

<sup>46</sup>Bunun cavabında İsa kimsə bir söz deyə bilmədi. O gündən sonra artıq heç kim Ondan bir şey soruşmağa cəsarət etmədi.

## Matta 23

### Vay halınıza!

#### (Luka 11:39-51)

<sup>1</sup>Bundan sonra İsa camaata və şagirdlərinə müraciət edib <sup>2</sup>dedi: «İlahiyyatçılar və fariseylər Musanın kürsüsündə oturmuşlar. <sup>3</sup>Buna görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin. Amma onların etdiklərini etməyin, çünki söyləyərlər, amma riayət etməzlər. <sup>4</sup>Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyinə yükləyər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə, tərپətmək istəməzlər. <sup>5</sup>Onlar öz əməllərinin hamısını insanlar görsün deyə edərlər. Çünki onlar dua qutucuqlarını genişləndirib geyimlərinin qotazlarını uzadarlar. <sup>6</sup>Ziyafətlərdə yuxarı başı və sinaqoqlarda baş kürsüləri tutmağı, <sup>7</sup>bazar meydanlarında salam almağı, insanların onlara “Rabbi!” deyə xitab etməsini sevrələr. <sup>8</sup>Amma kimsə sizi “Rabbi” deyə çağırmasın. Çünki sizin bir Müəlliminiz var. Siz hamınızsa qardaşınız. <sup>9</sup>Yer üzündə kimsəyə “ata” deməyin. Çünki bir Atanız var, O da Səməvi Atadır. <sup>10</sup>Kimsə sizə “rəhbər” deməsin. Çünki bir Rəhbəriniz var, O da Məsihdir. <sup>11</sup>Aranızda ən böyük olan xidmətçiniz olsun.

<sup>12</sup>Kim özünü yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa, yüksəldiləcək.

<sup>13</sup>Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz Səməvi Padşahlığı insanların üzünə qapayırınsız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırınsız.

<sup>14</sup> <sup>15</sup>Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz dənizi və qurunu dolaşırsınız ki, bir nəfəri dinə gətirəsiniz. Dinə gətirdikdə isə onu özünüzdən ikiqat artıq cəhənnəmlik edirsiniz. <sup>16</sup>Vay halınıza, ey kor rəhbərlər! Deyirsiniz ki, “kim məbədə and içirsə, əhəmiyyətli bir şey deyil, lakin kim məbədın qızılına and içirsə, öz andına borcludur”. <sup>17</sup>Ey ağılsızlar və korlar! Hansı daha böyükdür? Qızılı, yoxsa qızılı təqdis edən məbədmi? <sup>18</sup>Yenə də deyirsiniz ki, “kim qurbangaha and içirsə, əhəmiyyətli bir şey deyil; lakin qurbangah üzərindəki qurbana and içən öz andını yerinə yetirməlidir”. <sup>19</sup>Ey korlar! Hansı daha böyükdür? Qurbanı, yoxsa qurbanı təqdis edən qurbangahı?

<sup>20</sup>Beləliklə, qurbangaha and içən kəs ona və onun üstündə olan bütün şeylərə and içir.

<sup>21</sup>Məbədə and içən kəs ona və içində Yaşayana and içir. <sup>22</sup>Göyə and içən kəs də Allahın taxtına və taxtda Oturana and içir. <sup>23</sup>Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırınsız. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz. <sup>24</sup>Ey kor rəhbərlər! Ağcaqanadı süzgəclə çıxarır, dəvəni isə udursunuz! <sup>25</sup>Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin onların daxili soyğunçuluq və pozğunluqla doludur. <sup>26</sup>Sən, ey kor farisey! Əvvəlcə kasanın daxilini təmizlə ki, bayır tərəfi də təmiz olsun! <sup>27</sup>Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz: onların bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür mürdərliklə doludur. <sup>28</sup>Siz də zahirən insanlara saleh görünürsünüz, daxilən isə ikiüzlülük və qanunsuzluqla dolusunuz. <sup>29</sup>Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz peyğəmbərlərə məqbərələr tikirsiniz, salehlərin

abidələrini bəzəyirsiniz. <sup>30</sup>«Biz ata-babalarımızın yaşadığı günlərdə yaşasaydıq, peyğəmbərlərin qanını tökməkdə onlarla şərik olmazdıq» deyirsiniz. <sup>31</sup>Beləliklə, peyğəmbərləri öldürənlərin övladları olduğunuza özünüz şəhadət edirsiniz. <sup>32</sup>Elə isə, ata-babalarınızın başladığı işi başa çatdırın! <sup>33</sup>Siz ey ilanlar, gürzələr nəsl! Cəhənnəmə məhkum edilməkdən necə qaçacaqsınız? <sup>34</sup>Ona görə də Mən sizə peyğəmbərlər, müdrik adamlar və ilahiyyatçılar göndərirəm. Siz onlardan bəzisini öldürəcəklər və çarmıxa çəkəcəksiniz. Bəzisini sinaqoqlarınızda qamçılacaq və şəhərdən şəhərə qovacaqsınız; <sup>35</sup>belə ki saleh olan Habilin qanından tutmuş məbədlə qurbangahın arasında öldürdüyünüz Berekya oğlu Zəkəriyyənin qanına qədər yer üzündə tökülən bütün saleh adamların qanı üçün məsuliyyət daşıyasınız. <sup>36</sup>Sizə doğrusunu deyirəm: bütün bu şeylər üçün bu nəsil məsuliyyət daşıyacaq.

## **Yerusəlimin aqibəti**

**(Luka 13:34-35)**

<sup>37</sup>Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz! <sup>38</sup>Baxın, eviniz viran qalır. <sup>39</sup>Çünki Mən sizə bunu deyirəm: «Rəbbin ismi ilə Gələnə alqış olsun!»

deyənlə qədər Məni bir daha görməyəcəksiniz».

## **Matta 24**

### **Axır zamanın əlamətləri**

**(Mark 13:1-23; Luka 21:5-24)**

<sup>1</sup>İsa məbəddən çıxıb gedərkən şagirdləri məbədin binalarını Ona göstərmək üçün yanına gəldilər. <sup>2</sup>İsa onlara cavab verib dedi: «Bütün bunları görürsünüzmü? Sizə doğrusunu deyirəm: onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq». <sup>3</sup>İsa Zeytun dağında oturanda şagirdlər ayrılıqda Onun yanına gəlib dedilər: «Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Sənin zühurun və dövrün sonuna hansı əlamətlər olacaq?» <sup>4</sup>İsa onlara cavab verib dedi: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın. <sup>5</sup>Çünki Mənim adımla çox adam gəlib «Məsih mənəm» deyərək çoxlarını aldadacaq. <sup>6</sup>Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil. <sup>7</sup>Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yərbəyer aclıq və zəlzələlər olacaq. <sup>8</sup>Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır. <sup>9</sup>O zaman sizi əziyyətə təslim edib öldürəcəklər. Mənim adıma görə bütün millətlər sizə nifrət edəcək. <sup>10</sup>Onda bir çoxu imandan büdrəyərək bir-birini təslim edəcək və bir-birinə nifrət edəcək. <sup>11</sup>Bir çox yalançı peyğəmbər törəyib çox adamı aldadacaq. <sup>12</sup>Qanunsuzluq çoxaldığı üçün bir çoxunun məhəbbəti soyuyacaq. <sup>13</sup>Amma axıracan dözən xilas olacaq. <sup>14</sup>Səmavi Padşahlığın bu Müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin axırı gələcək. <sup>15</sup>Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik gətirən iyirənc şeyin Müqəddəs məkanda

qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – <sup>16</sup>Yəhudeyada olanlar dağlara qaçsın. <sup>17</sup>Damda olan evindəki əşyaları götürmək üçün aşağı enməsin. <sup>18</sup>Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın. <sup>19</sup>Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vaxtına! <sup>20</sup>Dua edin ki, qaçmağınız qış fəslində və ya Şənbə günündə baş verməsin. <sup>21</sup>Çünki o vaxt elə dəhşətli əzab-əziyyət olacaq ki, dünyanın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da. <sup>22</sup>Əgər o günlər qısaltılmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma seçilmişlərə görə o günlər qısaltılacaq. <sup>23</sup>O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “oradadır”, inanmayın. <sup>24</sup>Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar böyük əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar. <sup>25</sup>Bax Mən sizə əvvəlcədən söyləmişəm. <sup>26</sup>Ona görə sizə “bax, O çöldədir” desələr də, çıxmayın. “Bax, O daxili otaqlardadır” desələr də, inanmayın. <sup>27</sup>Çünki şimşək şərqdə çıxıb qərbdə belə, göründüyü kimi Bəşər Oğlunun zühuru da elə olacaq. <sup>28</sup>Leş haradadırsa, kərkəslər də orada toplaşar.

### **Bəşər Oğlunun zühuru**

**(Mark 13:24-31; Luka 21:25-33)**

<sup>29</sup>Amma o günlərin əzab-əziyyətindən dərhal sonra Günəş tutulacaq,

Ay nurunu saçmayacaq,

Ulduzlar göydən töküləcək,

Səma cisimləri lərzəyə gələcək.

<sup>30</sup>O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qoparacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək. <sup>31</sup>O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini toplayacaq. <sup>32</sup>Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəslə artıq yaxındır. <sup>33</sup>Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır. <sup>34</sup>Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək. <sup>35</sup>Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.

### **Bilinməyən gün və saat**

**(Luka 12:39-48; 17:26-35)**

<sup>36</sup>Lakin o günü və o saatı nə göylərin mələkləri, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir. <sup>37</sup>Nuhun günləri necə idisə, Bəşər Oğlunun zühuru da elə olacaq. <sup>38</sup>Daşqından əvvəlki həmin günlərdə, Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. <sup>39</sup>Daşqın gəlib hamısını aparana qədər bixəbər idilər. Bəşər Oğlunun zühuru da belə olacaq. <sup>40</sup>O zaman tarladakı iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq.



<sup>41</sup>Dəyirməndə dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq. <sup>42</sup>Ona görə də oyaq olun. Çünki Rəbbinizin hansı gün gələcəyini bilmirsiniz. <sup>43</sup>Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun gecə hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb evinin yarılmasına imkan verməzdi. <sup>44</sup>Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək. <sup>45</sup>Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nöqərləri üzərinə qoyduğu sadıq və ağıllı qul kimdir? <sup>46</sup>Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür! <sup>47</sup>Sizə doğrusunu deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq. <sup>48</sup>Amma həmin qul pis olub ürəyində “ağam gec gələcək” deyərsə, <sup>49</sup>öz yoldaşlarını döyməyə və əyyaşlarla yeyib-içməyə başlayarsa, <sup>50</sup>o qulun ağası onun gözləmədiyi gün və ağılına gəlmədiyi vaxt gələcək, <sup>51</sup>ona ağır cəza verəcək və onu ikiüzlülərlə bir yerdə saxlayacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq.

## Matta 25

### On qız məsəli

<sup>1</sup>O zaman Səməvi Padşahlıq çiraqlarını götürüb bəyin qarşısına çıxan on qıza bənzəyəcək. <sup>2</sup>Onlardan beşi ağıllı, beşi isə ağılsız idi. <sup>3</sup>Ağılsızlar özləri ilə çiraqlarını götürmüşdü, amma yağ götürməmişdi. <sup>4</sup>Ağıllılarsa çiraqları ilə birgə qablarda yağ da götürmüşdü. <sup>5</sup>Lakin bəy gecikdiyindən hamısını yuxu basdı və onlar yatdı. <sup>6</sup>Amma gecə yarısı bir qışqırıq qopdu: “Budur, bəy gəlir, onu qarşılamağa çıxın!” <sup>7</sup>O zaman o qızların hamısı durub öz çiraqlarını düzəltdilər. <sup>8</sup>Ağılsızlar ağıllılara dedi: “Yağınızdan bizə də verin, çünki çiraqlarımız sönmür”. <sup>9</sup>Ağıllılarsa cavab verib dedilər: “Belə olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız”. <sup>10</sup>Onlar yağ satın almağa getdikləri zaman bəy gəldi. Hazır olanlar onunla toy məclisinə girdilər və qapı bağlandı. <sup>11</sup>O biri qızlar da sonradan gəlib “Ağa! Ağa! Qapını bizə aç!” dedilər. <sup>12</sup>O isə cavab verib dedi: “Sizə doğrusunu deyirəm: sizi tanımıram”. <sup>13</sup>Beləliklə, oyaq olun. Çünki siz nə günü, nə də saati bilirsiniz.

### Əmanət pul məsəli

#### (Luka 19:11-27)

<sup>14</sup>Səməvi Padşahlıq səyahətə çıxan bir adama bənzəyir. O, qullarını çağırıb əmlakını onlara əmanət etdi. <sup>15</sup>O hər birinə öz qabiliyyətinə görə – birinə beş, birinə iki, birinə də bir talant verdi və yola düşdü. <sup>16</sup>Beş talant alan dərhal gedib bunları sərmayəyə qoydu, daha beş talant qazandı. <sup>17</sup>İki talant alan da beləcə daha iki talant qazandı. <sup>18</sup>Bir talant alansa gedib torpağı qazdı və ağasının pulunu gizlətdi. <sup>19</sup>Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi. <sup>20</sup>Beş talant alan gəlib daha beş talant gətirərək dedi: “Ağa, sən mənə beş talant əmanət etdin. Budur, mən daha beş talant qazandım”. <sup>21</sup>Ağası ona dedi: “Afərin, yaxşı və sadıq qulum! Sən xırda işlərdə sadıq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!” <sup>22</sup>İki talant alan da gəlib dedi: “Ağa, mənə iki talant əmanət etdin. Budur, mən daha iki talant qazandım”. <sup>23</sup>Ağası ona dedi: “Afərin, yaxşı və sadıq qulum! Sən xırda işlərdə sadıq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!” <sup>24</sup>Bir talant alan da gəlib dedi: “Ağa, sənə sərt bir adam olduğumu bilirdim. Əkmədiyim yerdən biçərsən,

səpmədiyini yerdən yığarsan. <sup>25</sup>Ona görə qorxdum, gedib sənənin talantını torpaqda gizlətdim. Buyur, öz malını geri götür!” <sup>26</sup>Ağası isə cavab verib ona dedi: “Pis və tənbel qul! Mənim əkmədiyim yerdən biçdiyimi və səpmədiyim yerdən yığdığımı bilirdinmi?” <sup>27</sup>Onda gərək mənim pulumu sərraflara verəydin ki, mən qayıdanda onu faizlə geri alım. <sup>28</sup>İndi əlindəki talantı ondan alın və on talantı olana verin! <sup>29</sup>Çünki kimin varıdırsa, daha çox veriləcək və o, bolluq içində olacaq, kimin yoxudursa, əlində olan da ondan alınacaq. <sup>30</sup>Yaramaz qulu isə qaranlıq çölə atın. Orada ağlaşma və diş qıcırması olacaq”.

## Qoyunlar və keçilər

<sup>31</sup>Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq. <sup>32</sup>Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq. <sup>33</sup>Qoyunları sağına, keçiləri isə soluna qoyacaq. <sup>34</sup>O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın. <sup>35</sup>Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz; <sup>36</sup>çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, qayğımı çəkdiniz; zindəndə idim, yanıma gəldiniz”. <sup>37</sup>Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik? <sup>38</sup>Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik? <sup>39</sup>Nə vaxt Səni xəstə və ya zindəndə görüb yanına gəldik?” <sup>40</sup>Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”. <sup>41</sup>O zaman solundakılara deyəcək: “Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın! <sup>42</sup>Çünki ac idim, Mənə yemək vermədiniz; susamışdım, Mənə su vermədiniz; <sup>43</sup>qərib idim, Məni qəbul etmədiniz; çılpaq idim, Məni geyindirmədiniz; xəstə və zindəndə idim, qayğımı çəkmədiniz”. <sup>44</sup>Onda onlar da cavab verib deyəcəklər: “Ya Rəbb, Səni nə vaxt ac, susamış, qərib, çılpaq, xəstə və yaxud zindəndə gördük ki, Sənə xidmət etmədik?” <sup>45</sup>O zaman onlara cavab verib deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə etməmiş oldunuz”. <sup>46</sup>Bunlar əbədi əzaba, salehlərsə əbədi həyata gedəcək».

## Matta 26

### İsani öldürmək üçün sui-qəsd hazırlanır

(Mark 14:1-2; Luka 22:1-2; Yəh. 11:45-53)

<sup>1</sup>İsa bütün bu sözləri bitirəndən sonra şagirdlərinə dedi: <sup>2</sup>«İki gün sonra Pasxa bayramı olacağımı bilirsiniz. Bəşər Oğlu çarmıxa çəkilmək üçün təslim ediləcək». <sup>3</sup>O zaman başçı kahinlər və xalqın ağsaqqalları Qayafa adlı baş kahinin həyətinə toplaşdılar. <sup>4</sup>İsani hiylə ilə tutub öldürmək üçün sui-qəsd hazırladılar. <sup>5</sup>Amma deyirdilər: «Bunu bayramda etməyə, yoxsa xalq arasında qarışıqlıq düşər».

## İsa Bet-Anyada

(Mark 14:3-9; Yəh. 12:1-8)

<sup>6</sup>İsa Bet-Anyada cüzamlı Şimonun evində ikən <sup>7</sup>bir qadın Onun yanına gəldi və qadının əlində içində çox bahalı ətirli yağ olan ağ mərmər qab var idi. İsa süfrəyə oturanda qadın yağı Onun başına tökdü. <sup>8</sup>Şagirdlər bunu gördükdə açıqlanıb dedilər: «Bu israfçılıq nə üçündür? <sup>9</sup>Axı bu ətiri baha qiymətə satıb pulunu yoxsullara vermək olardı». <sup>10</sup>Lakin İsa bunu bilərək dedi: «Niyə qadını incidirsiniz? O Mənim üçün gözəl bir iş gördü.

<sup>11</sup>Yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam. <sup>12</sup>Qadın bu ətiri Mənim bədənimə tökməklə Məni dəfn üçün hazırladı. <sup>13</sup>Sizə doğrusunu deyirəm: dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi iş də danışılacaq ki, o yada salınsın».

## Yəhudanın xəyanəti

(Mark 14:10-11; Luka 22:3-6; Yəh. 13:18-30)

<sup>14</sup>O zaman On İki şagirddən Yəhuda İskaryot adlı biri başçı kahinlərin yanına gedib dedi: <sup>15</sup>«Onu sizə təslim etsəm, mənə nə verərsiniz?» Onlar da Yəhudaya otuz gümüş təklif etdilər. <sup>16</sup>O vaxtdan Yəhuda İsanı təslim etmək üçün fürsət axtarmağa başladı.

## Axırıncı şam yeməyi

(Mark 14:12-26; Luka 22:7-23; Yəh. 13:21-30; 1Kor. 11:23-25)

<sup>17</sup>Mayasız Çörək bayramının ilk günü şagirdlər İsanın yanına gəlib dedilər: «Sənin Pasxa yeməyin üçün harada hazırlıq görməyimizi istəyirsən?» <sup>18</sup>O da cavab verdi: «Şəhərə girib filankəsin yanına gedin və ona deyin: “Müəllim deyir: «Vaxtım yaxınlaşdı, şagirdlərimlə birgə Pasxanı sənin evində keçirəcəyəm»». <sup>19</sup>Şagirdlər İsanın əmrini yerinə yetirərək Pasxa yeməyi üçün hazırlıq etdilər. <sup>20</sup>Axşam düşəndə İsa On İki şagirdi ilə birgə süfrəyə oturdu. <sup>21</sup>Onlar yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək». <sup>22</sup>Onlar çox kədərlənib bir-bir Ondən soruşdular: «Ya Rəbb, mən deyiləm ki?» <sup>23</sup>O cavab verib dedi: «Mənimlə birlikdə əlini qaba batıran Mənə xəyanət edəcək. <sup>24</sup>Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğrulmasaydı, onun üçün daha yaxşı olardı». <sup>25</sup>Ona xəyanət edən Yəhuda «Rabbi, mən deyiləm ki?» deyə soruşdu. İsa da ona «sən dediyin kimidir» dedi. <sup>26</sup>Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın, yeyin! Bu Mənim bədənimdir». <sup>27</sup>Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verərək dedi: «Bundan hamınız üçün! <sup>28</sup>Çünki bu, Əhdin bağlanması və günahların bağlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır. <sup>29</sup>Mən sizə deyirəm: Atamın Padşahlığında sizinlə birlikdə təzəsini içəcəyəm günə qədər üzüm ağacının bu məhsulundan əsla içməyəcəyəm». <sup>30</sup>Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər.

## **Peterin inkarı əvvəlcədən bildirilir**

**(Mark 14:27-31; Luka 22:31-34; Yəh. 13:36-38)**

<sup>31</sup>Onda İsa şagirdlərinə dedi: «Bu gecə hamınız Məni atıb gedəcəksiniz, çünki belə yazılıb: “Çobanı vuracağam,

Sürünün qoyunları pərən-pərən olacaq”.

<sup>32</sup>Amma Mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm». <sup>33</sup>Peter Ona cavab verib dedi: «Hamı Səni atıb getsə də, mən əsla atıb getməyəcəyəm». <sup>34</sup>İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gecə xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən». <sup>35</sup>Peter Ona dedi: «Əgər Səninlə birlikdə ölməyim lazım olsa belə, Səni əsla inkar etməyəcəyəm». Bütün şagirdlər də belə dedilər.

## **Getsemani bağında**

**(Mark 14:32-42; Luka 22:39-46)**

<sup>36</sup>Sonra İsa şagirdlərlə birlikdə Getsemani adlanan bir yerə gəldi və onlara dedi: «Mən oraya gedib dua edərkən siz burada oturub-qalın». <sup>37</sup>O, Peter ilə Zavdayın iki oğlunu Özü ilə apardı. Özündə bir kədər və narahatlıq hiss etməyə başladı. <sup>38</sup>Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və Mənimlə birlikdə oyaq olun». <sup>39</sup>İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi: «Ey Atam, mümkündürsə, qoy bu kasa Məndən yan keçsin. Amma Mənim yox, Sənin iradədən olsun». <sup>40</sup>İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: «Məgər Mənimlə birlikdə bir saat oyaq qala bilməzdinizmi? <sup>41</sup>Oyaq durub dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisim isə gücsüzdür». <sup>42</sup>İsa yenə ikinci dəfə uzaqlaşdı və dua etdi: «Ey Atam, əgər Mən içmədən bu kasanın keçməsi mümkün deyilsə, qoy Sənin iradədən olsun». <sup>43</sup>İsa qayıdanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu. <sup>44</sup>Onları tərk edib təkrarən uzaqlaşdı, yenə eyni sözlərlə üçüncü dəfə dua etdi. <sup>45</sup>Sonra İsa şagirdlərin yanına qayıdıb onlara dedi: «Hələ də yatıb dincəlirsiniz? Budur, vaxt yaxınlaşıb və Bəşər Oğlu günahkarların əlinə təslim olunur. <sup>46</sup>Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!»

## **İsa həbs olunur**

**(Mark 14:43-50; Luka 22:47-53; Yəh. 18:3-12)**

<sup>47</sup>İsa hələ danışarkən On İki şagirddən biri olan Yəhuda gəldi. Onun yanında başçı kahinlərin və xalqın ağsaqqallarının göndərdiyi əli qılıncı və dəyənəkli böyük bir dəstə adam var idi. <sup>48</sup>İsaya xəyanət edən Yəhuda onlara işarə ilə bildirib demişdi: «Kimi öpsəm, İsa Odur, Onu tutun». <sup>49</sup>O anda İsaya yaxınlaşıb «Salam, Rabbi!» deyərək Onu öpdü. <sup>50</sup>İsa da ona «Dostum, nə üçün gəlmisən?» dedi. Elə bu vaxt İsaya yaxınlaşıb əl ataraq Onu tutdular. <sup>51</sup>Onda İsa ilə birlikdə olanlardan biri əl atıb qılıncını çəkdi və baş kahinin qulunu vurub qulağını qopartdı. <sup>52</sup>İsa ona dedi: «Qılıncını yerinə qoy, çünki

qılınca çəkənlərin hamısı qılıncla məhv olacaq. <sup>53</sup>Yoxsa elə düşünürsən ki, Atamdan yardım istəyə bilmərəm? İstəsəm, dərhal Mənə on iki legiondan artıq mələk göndərəm. <sup>54</sup>«Bunların olması gərəkdir» deyən Müqəddəs Yazılar onda bəs necə yerinə yetərdi?» <sup>55</sup>Həmin vaxt İsa camaata dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınca və dəyənəklərlə Məni tutmağa gəlmisiniz? Hər gün məbəddə oturub təlim verirdim, heç Məni tutmadınız. <sup>56</sup>Amma bunların hamısı peyğəmbərlərin Yazıları yerinə yetsin deyə baş verdi». Onda bütün şagirdlər İsanı atıb qaçdılar.

## **İsa Ali Şuranın önündə**

**(Mark 14:53-65; Luka 22:54-55,63-71; Yəh. 18:13-24)**

<sup>57</sup>İsanı həbs edənlər Onu baş kahin Qayafanın yanına gətirdilər. İlahiyyatçılar və ağsaqqallar da oraya topladı. <sup>58</sup>Peter uzaqdan baş kahinin həyətinə qədər İsanın ardınca gedirdi, sonu görmək üçün içəri girib mühafizəçilərlə bircə oturdu. <sup>59</sup>Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə yalançı şahidlik ifadəsi axtarırdılar. <sup>60</sup>Çoxlu yalançı şahid gəldi, lakin yenə də axtarıqlarını tapmadılar. Axırda iki şahid gəlib <sup>61</sup>dedi: «Bu Adam dedi: “Mən Allahın məbədinə dağdıb üç gün ərzində tikə bilərəm”». <sup>62</sup>Baş kahin ayağa qalxıb İsayə dedi: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə ifadədir verirlər?» <sup>63</sup>Amma İsa susmaqda davam etdi. Baş kahin isə Ona dedi: «Səni var olan Allaha and etdirirəm, bizə de, Allahın Oğlu Məsih Sənsənmi?» <sup>64</sup>İsa da ona dedi: «Sənin dediyin kimidir. Hətta sizə deyirəm: bundan sonra Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görə bilərsiniz». <sup>65</sup>Onda baş kahin əynindəki paltarını cırıb dedi: «O, Allaha küfr etdi! Artıq şahidlərə nə ehtiyacımız var? Elə indi Onun küfr söylədiyini eşitdiniz! <sup>66</sup>Bəs buna nə deyirsiniz?» Onlar cavab verib dedilər: «O, ölüm cəzasına layiqdir». <sup>67</sup>Elə bu vaxt İsanın üzünə tüpürüb yumruq vurdular. Bəziləri də Ona şillə vuraraq <sup>68</sup>dedilər: «Ey Məsih, bizə peyğəmbərlik elə görək, Səni vuran kimdir?»

## **Peter İsanı inkar edir**

**(Mark 14:66-72; Luka 22:56-62; Yəh. 18:15-18,25-27)**

<sup>69</sup>Peter isə bayırda, həyətdə oturmuşdu. Bir qarabaş ona yaxınlaşıb dedi: «Sən də Qalileyalı İsa ilə birlikdə idin». <sup>70</sup>Amma Peter hamının qarşısında inkar edərək dedi: «Bilmirəm, sən nə danışırısan». <sup>71</sup>Sonra darvazaya gələndə başqa bir qarabaş onu görüb oradakılara dedi: «Bu adam Nazaretli İsa ilə birlikdə idi». <sup>72</sup>Peter yenə inkar edib and içdi: «Mən o Adamı tanımıram». <sup>73</sup>Bir az sonra orada duranlar gəlib Peterə dedilər: «Doğrudan da, sən də onlardansan, çünki nitqin səni ifşa edir». <sup>74</sup>Peter özünü qarğıyıb and içərək dedi: «O Adamı tanımıram». Həmin anda xoruz banladı. <sup>75</sup>Peter İsanın «xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.

# Matta 27

## Yəhuda özünü asır

(Mark 15:1; Luka 23:1-2; Yəh. 18:28; Həv. 1:18-19)

<sup>1</sup>Səhər açılarda bütün başçı kahinlərlə xalqın ağsaqqalları İsanı edam etmək üçün məşvərət etdilər. <sup>2</sup>İsanın əl-qolunu bağlayaraq vali Pilatın yanına aparıb ona təslim etdilər. <sup>3</sup>O zaman İsayə xəyanət edən Yəhuda Onun məhkum edildiyini görəndə peşman oldu. Otuz gümüşü başçı kahinlərə və ağsaqqallara geri gətirib <sup>4</sup>«mən təqsirsiz qanı təslim etməklə günah işlətdim» dedi. Onlarsa ona «Bundan bizə nə? Özün bilərsən» dedilər. <sup>5</sup>Yəhuda gümüş pulları məbədin içinə atıb oradan çıxdı, gedib özünü asdı. <sup>6</sup>Başçı kahinlər gümüş pulları götürüb dedilər: «Madam ki qan bahasıdır, bu gümüş pulları məbədin xəzinəsinə qoymağa icazəmiz yoxdur». <sup>7</sup>Öz aralarında məşvərət keçirərək o pulla yadelliləri dəfn etmək üçün duluşçunun tarlasını satın aldılar. <sup>8</sup>Buna görə o tarlaya bu günə qədər «Qan tarlası» deyilir. <sup>9</sup>Beləcə Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: «İsrail övladlarının qiymətləndirdiyi Adamın dəyərini – otuz gümüşü aldılar <sup>10</sup>və Rəbbin mənə buyurduğu kimi duluşçunun tarlası üçün verdilər».

## İsa Romalı vali Pilatın önündə

(Mark 15:2-15; Luka 23:3-5,13-25; Yəh. 18:29-19:16)

<sup>11</sup>İsa valinin önündə dayanmışdı. Vali Ondən «Yəhudilərin Padşahı Sənsənmi?» deyər soruşdu. İsa da ona dedi: «Sənin dediyin kimidir». <sup>12</sup>Başçı kahinlər və ağsaqqallar Onu ittiham etdikləri vaxt İsa heç bir cavab vermədi. <sup>13</sup>Onda Pilat Ona dedi: «Sənin əleyhinə edilən bu qədər şahadəti eşitmirsənmi?» <sup>14</sup>İsa onun heç bir sözünə cavab vermədi. Vali buna çox heyrətləndi. <sup>15</sup>Hər Pasxa bayramında valinin xalqın istədiyi bir məhbusu azad etməsi adət idi. <sup>16</sup>O günlərdə Barabba adlı məşhur bir məhbus həbsdə saxlanılırdı. <sup>17</sup>Beləliklə, onlar bir yerə toplaşdıqları vaxt Pilat onlardan soruşdu: «Sizin üçün kimi azad etməyimi istəyirsiniz? Barabbanı, yoxsa Məsih deyilən İsanı?» <sup>18</sup>Çünki bilirdi ki, onlar İsanı paxılıqdan təslim etmişdilər. <sup>19</sup>Pilat hökm kürsüsündə oturarkən arvadı «o saleh Adamlə sənin heç bir işin olmasın, çünki bu gün rəyada Ona görə çox əzablar çəkmişəm» deyər xəbər göndərdi. <sup>20</sup>Başçı kahinlər və ağsaqqallarsa xalqı təhrik edirdilər ki, Barabbanın azad olmasını, İsanınsa ölümünü istəsinlər. <sup>21</sup>Vali onlardan soruşdu: «İkisindən hansını sizin üçün azad etməyimi istəyirsiniz?» Onlar da «Barabbanı» dedilər. <sup>22</sup>Pilat onlara «Elə isə Məsih deyilən İsayə nə edim?» dedi. Onların hamısı «Çarmıxa çəkilsin!» dedilər. <sup>23</sup>Vali «Axı O nə pislik edib?» deyər soruşdu. Onlarsa «Çarmıxa çəkilsin!» deyər daha ucadan bağırtdılar. <sup>24</sup>Pilat əlindən heç bir şeyin gəlmədiyini və əksinə, iğtişəşin gücləndiyini görərk su götürüb xalqın önündə əllərini yudu və belə dedi: «Mən bu Adamın qanı üçün təqsirkar deyiləm, qoy sizin boynunuzda qalsın». <sup>25</sup>Bütün xalq cavab verib dedi: «Onun qanının məsuliyyəti bizim və övladlarımızın üzərinə olsun!» <sup>26</sup>Onda Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılıtdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi.

## **Əsgərlər İsanı təhqir edir**

**(Mark 15:16-20; Yəh. 19:2-3)**

<sup>27</sup>Sonra valinin əsgərləri İsanı vali sarayına apardılar. Bütün alayı Onun başına topladılar. <sup>28</sup>Onu soyundurub al rəngli xalat geyindirdilər. <sup>29</sup>Tikanlardan bir tac hörüb başına qoydular, sağ əlinə də bir qamış verdilər. Önündə diz çöküb «Yəhudilərin Padşahı sağ olsun!» deyərək Onu ələ saldılar. <sup>30</sup>Ona tüpürdülər, qamışı götürüb başına vurdular. <sup>31</sup>Onu ələ salandan sonra xalata əynindən çıxarıb Öz paltarını geyindirdilər. Sonra Onu çərmixə çəkməyə apardılar.

## **İsa çərmixə çəkilir**

**(Mark 15:21-32; Luka 23:26-43; Yəh. 19:17-25)**

<sup>32</sup>Bayıra çıxanda Şimon adlı Kirenalı bir adamla rastlaşdılar. Onu İsanın çərmixini daşımağa məcbur etdilər. <sup>33</sup>Qolqota, yəni «Kəllə yeri» adlanan yerə gələndə <sup>34</sup>Ona içməyə ödlə qarışıq şərab verdilər. İsa onu daddıqda içmək istəmədi. <sup>35</sup>Əsgərlər Onu çərmixə çəktilər və püşk ataraq paltarlarını aralarında bölüşdürdülər. <sup>36</sup>Sonra orada oturub Onun keşiyini çəktilər. <sup>37</sup>Başı üzərinə «Yəhudilərin Padşahı İsa budur» ittihamını yazıb qoydular. <sup>38</sup>O zaman İsa ilə birlikdə biri sağında, biri də solunda iki quldur da çərmixə çəkildi. <sup>39</sup>Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq <sup>40</sup>«Ey məbədi dağıdıb üç gündə tikən! Əgər Allahın Oğlusansa, Özünü xilas et və çərmixdən düş!» deyirdilər. <sup>41</sup>Başçı kahinlər də ilahiyyatçılar və ağsaqqallarla birgə eyni şəkildə İsanı ələ salaraq deyirdilər: <sup>42</sup>«Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! İsrailin Padşahıdır, qoy indi çərmixdən düşsün və biz də Ona iman edək. <sup>43</sup>Allaha güvənirdi. Allah Onu sevirsə, qoy indi xilas etsin! Çünki “Mən Allahın Oğluyam” dedi». <sup>44</sup>İsa ilə birlikdə çərmixə çəkilən quldurlar da Onu təhqir edirdilər.

## **İsanın ölümü**

**(Mark 15:33-41; Luka 23:44-49; Yəh. 19:25-30)**

<sup>45</sup>Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü.

<sup>46</sup>Doqquzuncu saata yaxın İsa uca səslə nida edərək dedi: «Eli, Eli, lema şavaqtani?»

Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir. <sup>47</sup>Orada dayananların bəzisi bunu eşidərkən dedilər: «Bu Adam İlyası çağırır». <sup>48</sup>Aralarından biri dərhal qaçıb bir süngər götürdü, şərab sirkəsinə batırıb bir qamışın ucuna keçirərək İsayə verdi ki, içsin.

<sup>49</sup>O biriləri isə dedilər: «Onu rahat burax, görək İlyas gəlib Onu xilas edəcəkmi?» <sup>50</sup>İsa yenə uca səslə qışqıraraq ruhunu tapşırırdı. <sup>51</sup>O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. Yer sarsıldı, qayalar yarıldı. <sup>52</sup>Qəbirlər açıldı, vəfat etmiş bir çox müqəddəs cəsədi dirildi. <sup>53</sup>Onlar İsanın dirilməsindən sonra qəbirlərdən çıxıb müqəddəs şəhərə girdilər və bir çox insana göründülər. <sup>54</sup>İsayə nəzarət edən yüzbaşı və onunla birlikdə olan əsgərlər zəlzələni və baş verən şeyləri gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» deyərək dəhşətə düşdülər. <sup>55</sup>Orada olub-keçənlərə uzaqdan

baxan bir çox qadın var idi ki, xidmət etmək üçün Qalileyadan İsanın ardınca gəlmişdilər. <sup>56</sup>Məcdəlli Məryəm, Yaqub ilə Yusifin anası Məryəm və Zavdayın oğullarının anası da onların arasında idi.

## **İsanın dəfni**

**(Mark 15:42-47; Luka 23:50-56; Yəh. 19:38-42)**

<sup>57</sup>Axşam düşəndə İsanın şagirdi olmuş varlı bir adam – Yusif adlı bir Arimateyalı gəldi. <sup>58</sup>O, Pilatın yanına gedib İsanın cəsədini istədi. Pilat da cəsədin ona verilməsini əmr etdi. <sup>59</sup>Yusif cəsədi alıb təmiz bir kəfənə bükdü. <sup>60</sup>Onu qaya içində qazdığı öz yeni qəbrinə qoydu və qəbirin ağzına bir iri daş yuvarlayıb getdi. <sup>61</sup>Məcdəlli Məryəm və o biri Məryəm orada, qəbirin qarşısında oturmuşdular. <sup>62</sup>Ertəsi gün, yəni Hazırlıq günündən sonrakı gün başçı kahinlərlə fariseylər Pilatın yanına toplaşdı <sup>63</sup>dedilər: «Ağa, biz xatırlayırıq ki, o yalançı hələ sağ ikən “üç gün sonra diriləcəyəm” demişdi. <sup>64</sup>Ona görə də əmr et ki, üçüncü günə qədər qəbirin təhlükəsizliyi qorunsun. Yoxsa şagirdləri gəlib Onu oğurlayar və xalqa “O, ölümlər arasından dirildi” deyərlər. Axırını yalan birincisindən daha pis olar». <sup>65</sup>Pilat onlara dedi: «Bir dəstə keşikçi götürün, gedin, bacardığınız kimi qəbirin təhlükəsizliyini qoruyun». <sup>66</sup>Onlar gedib qəbirin qarşısında keşikçi dəstəsi qoydular və qəbir daşına möhür basdılar. Beləliklə, qəbirin təhlükəsizliyi qorundu.

## **Matta 28**

### **İsanın dirilməsi**

**(Mark 16:1-11; Luka 24:1-12; Yəh. 20:1-18)**

<sup>1</sup>Şənbə günü keçəndən sonra, həftənin ilk günü səhər dan yeri ağaranda Məcdəlli Məryəm və o biri Məryəm qəbiri görməyə gəldilər. <sup>2</sup>Budur, böyük bir zəlzələ oldu. Çünki Rəbbin bir mələyi göydən enib gələrək daşı bir tərəfə yuvarladı və üzərində oturdu. <sup>3</sup>Onun görünüşü şimşək kimi, paltarları isə qar kimi ağ idi. <sup>4</sup>Keşikçilər qorxudan titrəyib ölü kimi oldular. <sup>5</sup>Mələk qadınlara müraciət edərək dedi: «Siz qorxmayın! Çarmıxa çəkilmiş İsanı axtardığınızı bilirəm. <sup>6</sup>O burada yoxdur, dediyi kimi dirilmişdir! Gəlin, Onun yatdığı yeri görün. <sup>7</sup>Tez gedin, Onun şagirdlərinə belə söyləyin: “İsa ölümlər arasından dirildi. Qalileyaya sizdən qabaq gedir. Onu orada görə bilərsiniz”. Budur, mən sizə xəbər verdim». <sup>8</sup>Qadınlar qorxu və böyük sevinclə dərhal qəbirdən çıxdılar. Onun şagirdlərinə xəbər verməyə qaçdılar. <sup>9</sup>Amma budur, İsa «Sizə salam!» deyərək onların qarşısına çıxdı. Onlar da yaxınlaşıb İsanın ayaqlarına sarılaraq Ona səcdə qıldılar. <sup>10</sup>İsa onlara dedi: «Qorxmayın! Gedin, qardaşlarıma xəbər verin ki, Qalileyaya getsinlər. Məni orada görə bilərsiniz».

### **Keşikçilərin gətirdiyi xəbər**

<sup>11</sup>Qadınlar hələ yolda ikən keşikçilərdən bəzisi şəhərə gəlib baş verən bütün şeyləri başçı kahinlərə bildirdilər. <sup>12</sup>Onlar ağsaqqallarla toplaşdı və məşvərət keçirdikdən sonra əsgərlərə



çoxlu pul verib dedilər: <sup>13</sup>«Deyərsiniz ki, şagirdləri gecə biz yatanda gəlib Onu oğurlayıblar. <sup>14</sup>Əgər bu xəbər valinin qulağına gedib çatsa, biz onu inandırırıq, sizi də bələdan qurtarıq». <sup>15</sup>Beləliklə, əsgərlər pulu alıb tapşırıldığı kimi etdilər. Bu söz bu günə kimi Yəhudilər arasında yayılmışdır.

### **İsa şagirdlərinə tapşırıq verir**

**(Mark 16:14-18; Luka 24:36-49; Yəh. 20:19-23; Həv. 1:6-8)**

<sup>16</sup>On Bir şagird Qalileyaya, İsanın onlara təyin etdiyi dağa getdi. <sup>17</sup>İsanı gördükdə Ona səcdə qıldılar. Bəzisi isə şübhə etdi. <sup>18</sup>İsa yaxınlaşıb onlara dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir. <sup>19</sup>Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; <sup>20</sup>sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».